

3606_az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 3606 Həyat fəaliyyətinin təhlükəsizliyi

1 Kimya təhlükəli obyektlərdə zərərçəkmişlərin xilas olunması tədbirləri hansılardır?

Ümumi bərpaedici işlərin görülməsinə hazırlıq.

- Zərərçəkmiş insanların müəyyən edilməsi, onlara həkim yardımından əvvəl görülən tədbirlər;
- Zərərçəkmişlərin ağırlığına görə qruplara bölünməsi;
- Zərərçəkmişlərin tibb məntəqələrinə göndərilməsi;
- Qəza-bərpa etmə tədbirlərinin başlaması üçün tədbirlərin təşkili;

2 Nəticələrinin miqyasına görə FH-lar necə təsnif olunur?

Lokal (qismən), yerli və qlobal, obyekt və şəhər daxili, iri miqyaslı

- Lokal (qismən), obyekt miqyaslı, yerli, regional, milli və qlobal.
- Lokal (qismən), obyekt miqyaslı, yerli, şəhər daxili, iri miqyaslı.
- Yerli və qlobal, regional, milli, obyektədən kənar
- Lokal (qismən) və milli, regional və şəhər daxili, iri miqyaslı

3 Epifitotiyaya hansı xəstəliklərin yayılmasına aid deyil?

Dənli bitkilərin pas xəstəliyi

- Heyvanlarda qarayara xəstəliyi
- Fitoftoroz
- Kartof çürüməsi
- Çəltiyin göbələkcik xəstəliyi

4 Kimyəvi silahın ən təhlükəli xüsusiyyətləri hansıdır?

Zərbə dalğasının güclü olması

- Zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması
- Yanğınlar və partlayışlar nəticəsində geniş ərazi yanğınlı əhatə olunması
- Obyektlərin zədələnməsi və dağılması
- Radioaktiv zəhərlənmənin geniş ərazidə yayılması

5 Əmək müqaviləsi nədir?

İşçi ilə kadrlar şöbəsi arasında bağlanan kollektiv müqavilədir;

Müəssisə, idarə, təşkilatla həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir;

İşçi ilə həmkarlar ittifaqı komitəsi arasında bağlanan yazılı sazişdir;

- İşçi ilə müəssisə, idarə və təşkilat arasında bağlanan yazılı sazişdir;
- Əmək kollektivi ilə müəssisə rəhbəri arasında bağlanan yazılı sazişdir;

6 36 saatlıq iş həftəsində gündəlik iş saati nə qədər olmalıdır?

3

4

8

- 6

2

7 24 saatlıq iş həftəsində gündəlik iş saati nə qədər olmalıdır?

2

8

6

- 4

8 Müəssisədə iş həftəsi maksimum neçə saat olmalıdır?

- 42
- 24
- 36
- 40
- 18

9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində hansı məsələlər öz əksini tapmışdır ?

- Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək haqqı, enerji təminatı, rabitə xidməti və s;
- Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, iş və istirahət vaxtı, ailə münasibətləri, əmək haqqı, iqtisadi məsələlər və s;
- Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək mübahizələri, ailə nigahı, əmək və onun mühafizəsi və s;
- Əmək müqaviləsi, kollektiv müqavilə, iş və istirahət vaxtı qadınların və gənclərin əməyi;
- Əmək müqaviləsi, əmək münasibətləri, kollektiv müqavilə, əmək haqqı, əmək intizamı, kriminal cinayətlər, ailə münasibətləri, gənclərin əməyi və s;

10 Zərərli iş şəraitində çalışan işçilər üçün həftəlik iş saati nə qədər olmalıdır?

- 48
- 24
- 40
- 36
- 12

11 Əməyin mühafizəsinin IV hissəsi nədən bəhs edir?

- Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından;
- Əmək gigiyenası və istehsalat sanitariyasından;
- Laboratoriya işlərindən;
- Yanğın profilaktikasının əsaslarından;
- Təhlükəsizlik texnikasının əsaslarından;

12 Əməyin mühafizəsinin III hissəsi nədən bəhs edir?

- Əmək gigiyenası və istehsalat sanitariyasından;
- Laboratoriya işlərindən;
- Yanğın profilaktikasının əsaslarından;
- Təhlükəsizlik texnikasının əsaslarından;
- Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından;

13 Əməyin mühafizəsinin II hissəsi nədən bəhs edir?

- Yanğın profilaktikasının əsaslarından;
- Laboratoriya işlərindən;
- Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından;
- Əmək gigiyenası və istehsalat sanitariyasından;
- Təhlükəsizlik texnikasının əsaslarından;

14 Əməyin mühafizəsinin I hissəsi nədən bəhs edir?

- Laboratoriya işlərindən;
- Yanğın profilaktikasının əsaslarından;
- Təhlükəsizlik texnikasının əsaslarından;
- Əmək mühafizəsinin hüquqi – təşkilatı əsaslarından;
- Əmək gigiyenası və istehsalat sanitariyasından;

15 14 – cü bənd barədə hansı təşkilata məlumat göndərilir?

- Əməyin xidməti rəisinə;
- Müəssisə rəhbərliyi tərəfindən təşkil olunmuş komissiyaya, sex rəisinə;
- Hadisə baş vermiş müəssisənin rəhbərinə, müəssisənin həmkarlar ittifaqına;
- Dövlət əmək müfəttişliyinə, əmək mühafizəsi xidmətinin rəisinə;
- “Dövlət daq” texniki nəzarət komitəsinə, müəssisənin rəhbərinə;

16 Bədbəxt hadisənin təfəsilatı haqqında 14 – cü bənd kim tərəfindən doldurulmalıdır?

- Əmək mühafizəsi xidmətinin rəisi tərəfindən;
- Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən;
- Hadisə baş vermiş müəssisənin rəhbəri tərəfindən;
- Hadisə baş vermiş sexin rəhbəri tərəfindən;
- Müəssisənin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən;

17 Əməyin mühafizəsi tələblərini yerinə yetirməyən şəxslərin cəzalandırılması haqda, komissiyanın təklif etdiyi tədbirlərin icrasını təmin etmək üçün əmr kim tərəfindən verilməlidir?

- Dövlət əmək müfəttişliyinin rəhbəri;
- Həmkarlar təşkilatı,
- Müəssisənin sex rəisi
- Müəssisənin rəhbərliyi,
- Əmək mühafizə komitəsinin sədri,

18 İZ formalı aktın tərtib edilməsini, zərərçəkmiş müəssə rəhbərindən hesabatı hansı Dövlət komitəsi tələb edə bilər?

- Əhalinin əmək və sosial müdafiə nazirliyi;
- Dağ-mədən texniki nəzarət,
- Azərbaycan Respublika əmək müfəttişliyi,
- Azərbaycan Respublika statistika komitəsi
- Əhalinin əmək və sosial müdafiə komitəsi,

19 Komissiya yazılı izahatı kimdən tələb edə bilər?

- Zərər çəkmişdən, növbə rəisindən və müəssə rəhbərindən;
- Sexin rəisindən, zərər çəkmişdən, həmkarlar təşkilatından;
- Yalnız sexin rəisindən və həmkarlardan;
- Qəzaya məruz qalandan və sexin rəisindən;
- Sexin rəisindən, zərər çəkmişdən, növbə rəisindən;

20 Dövlət əmək müfəttişliyi təşkil etdiyi komissiyaya kimlər daxil edilir?

- Müəssisənin mühasibat şöbəsinin rəhbəri;
- Müəssə rəhbəri və dağ - mədən texniki nəzarət komitəsinin nümayəndəsi,
- Müəssə rəhbəri və həmkarlar təşkilatının nümayəndəsi,
- Qəzaya məruz qalmış müəssisənin rəhbəri, əməyin mühafizəsi komissiyasının sədri,
- Zərər çəkmiş şəxs və şahidlər,

21 İstintaq komissiyasının sədrinin göstərişi ilə hansı xüsusi komissiya yaradıla bilər?

- Əmək müfəttişinin tərəfindən yaradılan komissiya
- Həmkarlar tərəfindən yaradılan komissiya
- Müəssə tərəfindən yaradılan komissiya
- Ekspert komissiyası
- Müəssisənin həmkarlar təşkilatının rəhbərliyi tərəfindən yaradılan komissiya

22 Vəzifə xəstəliyi və istehsalat zədələnmə səbəbləri neçə qrupa bölünürlər?

- 8
- 6
- 4
- 5
- 7

23 Ölüm hadisəsi və ağır zədə almış bir qrup şəxslərin bədbəxt hadisələrini hansı komissiya araşdırma aparır?

- Komissiya, müəssənin həmkarlar rəhbəri tərəfindən təşkil olunur
- Komissiya həmkarlar tərəfindən təşkili
- Komissiya müəssənin rəhbərliyi tərəfindən

- Dövlət əmək müfəttişliyinin rəisi tərəfindən təşkil edilmiş komissiya
- Komissiya, sex rəisi tərəfindən təşkil olunan

24 Xüsusi istintaq komissiyasının tələbinə əsasən, müəssisənin rəhbərliyi neçə şərtləri icra etməlidir?

- 8
- 6
- 5
- 4
- 7

25 İki və daha artıq insanın həlak olması ilə nəticələnən bədbəxt hadisələr haqda, lazım gəldikdə hansı nazirliyə məlumat verilir?

- Daxili işlər nazirliyinə
- Turizm və mədəniyyət nazirliyinə
- İqtisadi inkişaf nazirliyinə

- AR Nazirlər kabinetinə
- Fövqəladə hallar nazirliyinə

26 Bir insanın həlak olması ilə nəticələnən bədbəxt hadisələr hansı orqanlarda müzakirə olunmalıdır?

- Həmkarlar təşkilatında.
- Əmək və əhalinin sosial müdafiəsi nazirliyində;
- İqtisadi inkişaf nazirliyində;

- Dövlət əmək müfəttişliyində;
- Fövqəladə hallar nazirliyində;

27 İstehsalatda baş vermiş bədbəxt hadisənin qeydiyyatı alınması və onun düzgün müəyyən edilməsinə kim cavabdehdir?

- baş mühasib.
- həmkarlar;
- komissiya;

- müəssənin rəhbəri;
- sex rəisi;

28 Xəsarət nə deməkdir (zədə)?

- İnsanın sümük sisteminin xəsarəti;
- Hüceyrələrin və orqanların anatomik bütövlüyün pozulması;
- Anatomik bütövlüyün pozulması və orqanların və yaxud onların fizioloji funksiyalarının pozulması;

- Hər hansı xarici faktora görə insanda ani xəsarət, fizioloji pozulmasına gətirib çıxardır.
- Hüceyrələrin fizioloji funksiyasının pozulması;

29 İstehsalatda bədbəxt hadisələrin səbəblərinin tədqiq edilməsi və qeydə alınması necə baş verməlidir?

Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 fevral 2001-ci il tarixli 18 sayılı qərarı ilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 20 fevral 1997-ci il tarixli 17 sayılı qərarı ilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 mart 1998-ci il tarixli 25 sayılı qərarı ilə həyata keçirilir.

- Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 fevral 2000-ci il tarixli 27 sayılı qərarı ilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 dekabr 1999-ci il tarixli 20 sayılı qərarı ilə həyata keçirilir.

30 İZ formalı akt materialları ilə birlikdə bədbəxt hadisə qeydə alınan müəssisədə neçə il saxlanmalıdır?

- 65
- 55
- 50
- 45
- 60

31 İZ formalı akta hansı rəy əlavə edilmir?

- Tibbi rəy;
- Kadrlar şöbəsinin rəisinin rəyi və tibbi rəy;
- Müəssisə rəhbərinin rəyi və tibbi rəy;
- Sex rəisinin rəyi və tibbi rəy;
- Həmkarlar ittifaqı komitəsinin və kadrlar şöbəsinin rəyi;

32 Ağırliq əmsalı sayılan, baş vermiş bədbəxt hadisəyə aid edilən, hesabatə görə hansı iş günü nəzərdə tutulur?

- 1000
- 50
- 10
- 1
- 30

33 Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən təyin edilmiş qaydalar kimlərə aid edilir?

Azərbaycan ərazisində fəaliyyətdə olan bütün hüquqi şəxslər və xarici nümayəndəliklərin hüquqi şəxslərinə.
Xaricdə işləyən azərbaycanlılara.

- Azərbaycan ərazisində fəaliyyət göstərməyən xarici hüquqi şəxslərə
- Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə bərabər, bütün xarici nümayəndəliklərin hüquqi şəxslərinə.
- Azərbaycan ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslərə.

34 Əmək mühafizəsinin öyrədilməsi üzrə giriş təlimatı kim tərəfindən aparılır?

Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında baş mühəndis keçir.

Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında magistr keçir;

Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında sex rəisi;

- Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında təhlükəsizlik texnikası mühəndisi;
- Müəssisənin sex rəisi tərəfindən təsdiq edilmiş proqram əsasında təcrübəli fəhlə keçir;

35 İşçilərə əmək mühafizəsinin öyrədilməsi üzrə hansı təlimatlar keçirilir?

Giriş, iş yerində, təkrar, növbədənənar, işdənçıxma, aşağı, yuxarı təlimatlar;

Giriş, iş yerində, təkrar, ezamiyyət, işdənçıxma, cari təlimatlar;

- Giriş, iş yerində, təkrar, növbədənənar, cari təlimatlar;
- Giriş, iş yerində təcrübə, təkrar, cari, texniki, yangın, təşkilatı təlimatlar.
- Giriş, iş yerində təcrübə keçmə, texniki təşkilatı, növbədənənar, cari təlimatlar;

36 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə hansı məsələlər aid deyil?

- Əmək haqqı, enerji təminatı, rabitə xidməti, ailə nığahı;

Əmək müqaviləsi, əmək münasibətləri, kollektiv müqavilə, əmək haqqı, əmək intizamı, kriminal cinayətlər, ailə münasibətləri, gənclərin əməyi;

Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, iş və istirahət vaxtı, ailə münasibətləri, əmək haqqı, iqtisadi məsələlər;

Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək mübahizələri, ailə nigahı, əmək mühafizəsi;

Əmək müqaviləsi, kollektiv müqavilə, əmək intizamı, əmək haqqı, enerji təminatı, rabitə xidməti;

37 İş vaxtından artıq işlər il ərzində neçə saatdan çox olmamalıdır?

300

100

200

120

40

38 İstehsalat sanitariyası nə deməkdir?

İstehsalatda bədbəxt hadisələrin səbəbini öyrənən elmdir.

Bədbəxt hadisənin qarşısını alan texniki tədbirlər sistemidir;

Yanğının qarşısını alan texniki tədbirlər sistemidir;

İstehsalatda zəhərli amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya texniki tədbirlər;

Nəqliyyat hadisəsinin qarşısını alan texniki tədbirlər sistemidir

39 Əmək gigiyenası nəyi öyrədir?

Nəqliyyat hadisəsinin səbəbini öyrənən elmdir;

Bədbəxt hadisənin səbəbini öyrənən elmdir;

İstehsalat prosesini öyrənən elmdir;

Əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini;

Yanğın təhlükəsizliyini öyrənən elmdir;

40 Tibbi müəssisənin həkimi neçə saat ərzində zəhərlənmə haqqında yerli sanitariya epidemiologiya stansiyasına (SES) məlumat göndərməlidir?

28

25

18

24

26

41 Zərərliyə neçə faizi təşkilatı və şəxsi səbəblərdən baş verir?

90

80

60

70

50

42 Son illər texniki və sanitariya – gigiyena səbəblərdən baş verən bədbəxt hadisələrin azaldınması nə ilə izah edilir?

Texnikadan düzgün istifadə edilməməsi ilə;

Əməyin mühafizə qaydalarına düzgün riayət edilməsi ilə;

Maşınların düzgün idarə edilməsi ilə;

Elmi texniki tərəqqinin sürətlə inkişafı ilə;

Sanitar – gigiyenik qaydalara düzgün riayət edilməməsi ilə;

43 Psixofizioloji təhlil üsulunda nə təhqiq edilir?

Zədələnmələrin sosial səbəbləri təhqiq edilir;

Zədələnmələrin psixoloji və sosial səbəbləri birlikdə təhqiq edilir;

Zədələnmələrin fizioloji səbəbləri təhqiq edilir;

- Zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri birlikdə təhqiq edilir;

Zədələnmələrin fizioloji və psixoloji səbəbləri birlikdə təhqiq edilir;

44 Bədbəxt hadisələr zamanı İqtisadi üsul nəyi təyin edir?

Texnoloji qurğulara dəyən zərəri;

İşəgötürənə dəyən maddi zərəri;

İşçiyə dəyən maddi zərəri;

- Zədələnmələrin iqtisadi ziyanını;
- Mühafizə vasitələrinə dəyən zərəri;

45 Peşə xəstəlikləri nə zaman yarana bilər?

İşdən qayıdarkən

- Peşə xəstəlikləri ilə əlaqədar, baş verən xəstəliklər zamanı.
- Bədbəxt hadisə zamanı
Müdiriyyətin tapşırdığı işi yerinə yetirərkən
Müəssisə nəqliyyatında işçiləri işə gətirərkən

46 Texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən zədələnmələr ümumi zədələnmələrin neçə faizini təşkil edir?

20

12

10

- 14

15

47 Bədbəxt hadisələr baş verdikdə, hansı statistik üsullarla tədqiq edilir?

Texniki amillərin qeyri rəşional təhlükə dərəcəsinə görə;

İnsan – maşın istehsalat münasibəti sistemi;

Müəssisədə baş vermiş zədələnmələr və iqtisadi ziyan;

- Bir neçə il ərzində müəssisədə baş vermiş bədbəxt hadisələrin materialları əsasında.
- Bir sıra hadisələrin xarakteristikası əsasında;

48 İstehsalat qəzaları və peşə xəstəlikləri neçə üsulla tədqiq edilir?

7

- 8

9

6

4

49 Erqonomik üsul vasitəsi ilə nə təhqiq edilir və öyrənilir?

Əməyin santariya gigiyenik şəraiti, mühafizə vasitələri;

Müəssisədə bir neçə il ərzində zədələnmələr haqqında toplanmış statistik materiallar;

Əlverişsiz texniki mənbəli amillər;

- İnsan – maşın istehsalat mühiti;
- Hadisə baş verdiyi yerdə əmək və texnoloji proseslər, iş yeri, avadanlıqlar;

50 Orta dərəcəli əmək tələb edən istehsalatda, nə qədər enerji(Vt) sərf olunur?

60-80

300-320

172-160

- 172-293
294-300

51 Yüngül əmək tələb edən istehsalatda, nə qədər enerji (Vt) sərf olunur?

- >220
- >120
- >150
- >172
- >180

52 İstehsalatda əməyin ağırlıq dərəcəsinə görə nə qədər enerji (Vt) sərf olunur?

- >330
- >290
- >232
- >293
- >233

53 Ağırlıq dərəcəsinə görə istehsalat işləri neçə növə bölünürlər?

- 6
- 4
- 2
- 3
- 5

54 Zəhərlənmə zamanı tibb müəssisəsinin həkimi hara müraciət etməlidir?

- Zərər çəkmişin rəhbərliyinə
- Rəhbərliyə
- Tibb müəssisəsinə
- Yerli sanitar-epidemioloji stansiyasına
- Sex rəisinə

55 Bədbəxt hadisələrin monoqrafik üsulla tədqiqatı zamanı nələr araşdırılır?

- Əmək şəraiti;
- İnsan-maşın istehsalat münasibəti sistemi;
- Qeyri rəşional texniki faktorların təhlükə dərəcəsi və avadanlığın sazlığı;
- Əmək və texnoloji prosesin birgə araşdırılması, iş yerinin, avadanlığın, əməyin sanitar gigiyenik vəziyyəti və fərdi mühafizəsi və.s;
- Mühafizə vasitələri;

56 İstehsalat xəsarətlərinin yaranması, hansı səbəblər qrupuna aiddir?

- Qurğu və materialların davamsızlıqları;
- Texnoloji proseslərin yeniləndirməməsi;
- İşıqlanmanın zəif olması;
- Ərazinin vəziyyəti, yolların və keçidlərin qaydada olmaması, fəhlə və qulluqçulara texniki təhlükəsizlik qaydalarını lazımcına öyrədilməməsi;
- Ağır və təhlükəli işlərin aşağı səviyyədə mexanizmlərlə əvəz edilməsi;

57 Bədbəxt hadisələr zamanı Texniki üsulla nə təhqiq edilir?

- Mühafizə vasitələri;
- Hadisələrin baş verməsinin avadanlıqların yerləşmə planında şərti işarələr üzrə qeydə alınması və təhqiq edilməsi;
- İnsan – maşın istehsal münasibəti sistemləri;
- Əlverişsiz texniki mənbəli amillərin təhlükəsizlik dərəcələri;
- Əlverişsiz meteoroloji şərait;

58 Potensial təhlükə hansı kriteriya əsasında qiymətləndirilir?

- fiziki əməyin əqli əməklə əvəz olunması ilə.
- əməyin çox sahəli olması ilə;
- əməyin mürəkkəbliyi ilə;
- risklə qiymətləndirilir;
- obyektin mühafizəsinin olmaması ilə;

59 Tezlik əmsalı hesabat dövründə neçə nəfər işçiyə düşən bədbəxt hadisələrin sayıdır?

- 1000
- 2000
- 10
- 100
- 3000

60 Bədbəxt hadisə baş verdikdə hansı formal aktla rəsmiləşdirilir və qeydə alınır?

- İN
- İH
- İR
- İZ
- İK

61 Xəsarətin (zədələnmənin) neçə növü var?

- 7
- 5
- 4
- 3
- 9

62 Əməyin mühafizəsi fənni əsas neçə hissədən ibarətdir?

- 6
- 3
- 5
- 4
- 2

63 Bədbəxt hadisələr zamanı Topoqrafik üsulla nə təhqiq edilir?

- Hadisələr xüsusiyyətlərinə görə qruplaşdırılaraq təhqiq edilir;
- Hadisə baş verdiyi yerdə əmək və texnoloji proseslər, iş yeri, əməyin santariya gigiyenik şəraiti, mühafizə vasitələri və s. birlikdə təhqiq edilir;
- Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri təhqiq edilir;
- Bədbəxt hadisələr baş vermiş avadanlıqların yerləşmə planları şərti işarələr üzrə qeydə alınır və təhqiq edilir;
- Müəssisədə bir neçə il ərzində zədələnmələr haqqında toplanmış statistika materialları təhqiq edilir;

64 Bədbəxt hadisələr zamanı Qrup üsulu ilə nə təhqiq edilir?

- Zədələnmələrin ayrı – ayrı cəhətlərinə görə qruplaşdırılaraq təhqiq edilməsi;
- Zədələnmələrin iqtisadi ziyanı;
- Əlverişsiz texniki mənbəli amillərin təhlükəlilik dərəcələri;
- İnsan – maşın istehsal münasibəti sistemi;
- Zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri;

65 Zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik necə adlanır?

- Şəkər xəstəliyi;

Sarılıq xəstəliyi;

- Peşə xəstəliyi;
- Soyuqdəymə xəstəliyi;
- Qızılça xəstəliyi.

66 Əməyin mühafizəsinə çəkilən xərclər nə qədərdir?

- Təhlükəsizlik texnikasına, əmək şəraitinin təhlükəsizliyinin təmininə və insan əmək gününün itgisinin azalmasına;
- İş yerlərində və otaqlarda normal işıqlanmanın təmininə;
- Səs küyün azalmasına və titrəyişlərə;
- Fəaliyyət mühitində əməyin mühafizəsinə, həmçinin komfort şəraitin yaradılmasına sərf edilir.
- Məişətdə və istehsalatda mikrohavanın normallaşmasına;

67 Əməyin mühafizəsi nəyi öyrədir?

- İşçilərin təhlükəsizlik və sağlam şəraitdə işləmək hüququnu;
- Həyat fəaliyyətinin təhlükəsizliyi;
- Fövqəladə hallardan mühafizə olunma üsulları
- Ekoloji sistemin təhlükəsizliyini;
- Ətraf mühitin mühafizəsi və təhlükəsizliyini;

68 Ağır xəsarətlər, qrup halında ölümlə nəticələnmiş bədbəxt hadisə zamanı müəssisənin rəhbəri hansı təşkilatlara gün ərzində məlumat verilməlidir?

Daxili işlər nazirliyinə.

- Dövlət əmək müfəttişliyinə, yuxarı təsərrüfatlar orqanına, sahə həmkarlar ittifaqına;
- Təhlükəsizlik nazirliyinə;
- Dövlət müdafiə nazirliyinə
- Təhlükəsizlik və müdafiə nazirliyinə

69 Ağır xəsarətlər zamanı tədqiqat komissiyası tərəfindən neçə ədəd xüsusi tədqiqat aktı tərtib edilməlidir?

9

- 4
- 6
- 7
- 8

70 Ağır xəsarətlər zamanı tədqiqatlar komissiyası tərəfindən neçə gün müddətində aparılmalıdır?

25

40

35

30

- 20

71 Dövlət əmək müfəttişliyinin rəisinin əmri ilə yaranmış komissiyaya kim sədrlik edilməlidir?

Müəssisənin mühasibat şöbəsinin rəhbəri.

Fövqəladə hallar Nazirliyi

- Baş əmək müfəttişliyi;
- Müəssisənin həmkarlar ittifaqı təşkilatının sədri;
- Müəssisənin rəhbəri;

72 Bir müəssisə başqa müəssisənin sahəsində iş görürkən işçi ilə baş vermiş bədbəxt hadisə hansı təşkilat tərəfindən təhqiq edilir və uçota alınır?

Müdiriyyətinin yaratdığı komissiya tərəfindən.

- İş gördüyü müəssisə tərəfindən;
İşlədiyi müəssisə tərəfindən;
İş gördüyü və işlədiyi müəssisə tərəfindən;
Başqa müəssisə tərəfindən;

73 Bədbəxt hadisənin təfsilatı haqqında 14 – ci bənd kim tərəfindən doldurulmalıdır?

- Hadisə baş vermiş müəssisənin rəhbəri;
Hadisə baş vermiş sexin rəhbəri;
Əmək mühafizəsi xidmətinin rəisi tərəfindən.
Müəssisənin rəhbərliyi tərəfindən təşkil olunmuş komissiya tərəfindən;
Müəssisənin həmkarlar ittifaqı təşkilatı;

74 Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, İZ formalı aktın hansı bəndi doldurulmalıdır?

- Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 25-ci bənd.
Bədbəxt hadisələrin nəticələri haqqında 14 – cü bənd;
Bədbəxt hadisələrin təfsilatı haqqında 11 – ci bənd;
Bədbəxt hadisələrin şahidləri haqqında 13 – cü bənd;
Xarab olmuş avadanlıq və alətlərin dəyəri haqqında 15-ci bənd;

75 Tədqiqat qurtardıqdan sonra İZ formal akt kimə göndərilir?

- Əməyin xidməti rəisinə.
Zərərçəkənə, sex rəisinə, əməyin xidməti rəisinə (mühəndisinə, dövlət əmək müfəttişliyinə);
Müəssisənin rəhbərinə, əmək və əhalinin sosial müdafiə nazirliyinə;
Həmkarlar ittifaqı təşkilatına;
Dövlət daq mədən texniki nəzarət komitəsinə;

76 İZ formalı akta hansı rəy əlavə edilir?

- Kadrlar şöbəsinin rəisinin rəyi.
Tibbi rəy;
Sex rəisinin rəy;
Müəssisə rəhbərinin rəyi;
Həmkarlar ittifaqı komitəsinin rəyi;

77 İZ formalı akta hansı sənədlər əlavə edilməlidir?

- İş yerinin (avadanlıqların, qurğuların) vəziyyəti, təhlükəli və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər;
Zərərli istehsalat amillərini xarakterizə edən, paltarlar, planlar.
Müəssisənin planı, sxemlər və başqa sənədlər;
Bədbəxt hadisə baş vermiş sahənin planı;
Müəssisə və bədbəxt hadisə baş vermiş sahənin planı;

78 İZ formalı akta kimin izahatları əlavə edilməlidir?

- Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə.
Sex rəisinin;
Şahidlərin, zərərçəkənin;
Müəssisənin rəhbərinin;
Həmkarlar ittifaqı komitəsinin;

79 İZ formalı akt təsdiq edilmək üçün kimə göndərilir?

- Müəssisənin rəhbərinə;
Əmək mühafizəsi xidmətinin rəisinə;

Mühasibata.
Əməyin mühafizəsi komissiyasının nümayəndəsinə;
Sex rəisinə;

80 Bədbəxt hadisə zamanı tərtib edilmiş İZ formalı akt neçə nüsxə tərtib edilir?

- 8
- 6
- 7
- 3
- 4

81 Komissiya neçə gün ərzində bədbəxt hadisənin şəraitini və səbəblərini təhqiq edir?

- 3
- 7
- 4
- 5
- 6

82 Müəssisənin rəhbəri bədbəxt hadisə baş verdikdən sonra, öz əmri ilə hansı tərkibli komissiya yaratmalıdır?

- Dövlət daq mədən texniki nəzarət komissiyası;
- Mülki müdafiə qərarəh rəisi və sex rəisi .
- Əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən;
- Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, əmək mühafizəsi xidmətinin rəisindən ibarətdir;
- Sex rəisindən, əməyin mühafizəsi komissiyasının nümayəndəsindən, müəssisə rəhbərindən;

83 Dövlət daq mədən texniki nəzarət komitəsinin yerli orqanlarına bədbəxt hadisə haqqında kim xəbər verməlidir?

- Mühasibata.
- Sex rəisi;
- Əməyin mühafizəsi xidməti rəisi;
- Müəssisənin rəhbəri;
- Həmkərlər ittifaqı komitəsinə;

84 Bədbəxt hadisə haqda daha hansı nəzarət komitəsinə xəbər verməlidir?

- Milli təhlükəsizlik nazirliyinə.
- Ətraf mühitin qorunması komitəsinə;
- Yanğın söndürmə komitəsinə;
- Dövlət daq mədən texniki nəzarət komitəsinə;
- FH və HFT komitəsinə;

85 Bölmənin rəhbəri bədbəxt hadisə barədə kimə məlumat verməlidir?

- Mətbuata və həmkərlər ittifaqı komitəsinə;
- Dövlət daq mədən texniki nəzarət idarəsinə;
- Fövqəladə hallar Nazirliyinə;
- Müəssisənin rəhbərinə, əməyin mühafizə xidmətinə, həmkərlər ittifaqı komitəsinə;
- Zərəçəkənin ailəsinə;

86 Tədqiqat komissiyası iş başlayanaqək iş yerindəki şərait və avadanlıqların vəziyyəti necə olmalıdır?

Avadanlıq yeniləri ilə əvəz edilməlidir;
Avadanlıqların təmirə verilməlidir;

Avadanlıqların yeri dəyişdirilməlidir;

- Hadisənin baş verdiyi anda olduğu kimi saxlanılmalıdır;
- Avadanlıqların başqa iş yerinə daşınmalıdır;

87 İş rəhbəri bədkəxt hadisə zamanı ilk növbədə hansı vəzifəni yerinə yetirməlidir?

Zərər çəkənin evinə məlumat verməli;

Dövlət daq mədən texniki nəzarətə xəbər verməli;

Həmkərlər ittifaqı komitəsinə xəbər verməli və zərər çəkənə məlumat verilməlidir.

- Zərərçəkənə ilk yardım göstərərək səhiyyə məntəqəsinə çatdırılmasını təşkil etməli və bölmənin rəhbərinə xəbər verməlidir;
- Zərərçəkənə heç bir kömək etməməli;

88 Bədbəxt hadisə baş verdikdə hadisənin şahidi kimə xəbər verməlidir?

Kadrlar şöbəsi müdirinə;

Komissiyaya;

Həmkərlər ittifaqı komitəsinə;

- İş rəhbərinə;

Müəssisənin rəhbərinə;

89 Bədbəxt hadisə tərəfindən zərərçəkən kimə məlumat verməlidir?

Kadrlar şöbəsi müdirinə;

Həmkərlər ittifaqına;

Növbə rəisinə;

- İş rəhbərinə;

Komissiyaya;

90 İstehsalatda baş vermiş yüngül və az ağır xəsarətlərlə yaranan bədbəxt hadisələrin tədqiqatı kim tərəfindən aparılmalıdır?

Ərazi üzrə sahə inspektoru;

Həmkərlər təşkilatı tərəfindən;

Müəssisənin rəhbəri tərəfindən;

- Müəssisədə yaradılan komissiya tərəfindən;

Təhlükəsizlik texnikası mühəndisi tərəfindən;

91 İş yerində işçilərlə müəyyən edilmiş fasilələr zamanı (nahar, texnoloji və s.) baş vermiş bədbəxt hadisələr üzrə İZ formalı aktın tərtib edilməsi haqqında qərarı kim və nə vaxt verməlidir?

Baş mühasib

Müəssisənin rəhbərliyi, təhqiqat zamanı

Həmkərlər ittifaqı, təhqiqat qurtardıqdan sonra

- Komissiya, təhqiqat qurtardıqdan sonra

Baş mühəndis, təhqiqat qurtardıqdan sonra

92 Hansı halda İZ formalı akt tərtib edilməməlidir?

Əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən xəsarət yetirdikdə.

Tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirildikdə;

İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə;

- Təbii ölüm, özünə qəsd, intihar hadisələri, zərərçəkənlərin cinayət törədərkən aldığı zədələnmələr zamanı;

İşçinin əmək qabiliyyətinin bir gündən artıq itirildikdə və başqa işə keçirildikdə;

93 Hansı halda İZ formalı akt tərtib edilməlidir?

Mənəvi zərər aldıqda;

Özünə qəsd hadisəsi baş verdikdə;

Təbii ölüm baş verdikdə və ya tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda;

- İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirildikdə və ya tibbi rəy əsasında bir gündən artıq müddətdə başqa işə keçirilməsinə səbəb olduqda;
- İntihar hadisəsi baş verdikdə;

94 Zəhərlənmə varsa, zərərçəkənə hansı yardım göstərilməlidir?

Tətbiqi yardım
Dostluq yardımı;
Maddi yardım;

- İlk yardım;
Nəzəri yardım;

95 İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və qeydə alınması AR hansı nazirliyi tərəfindən həyata keçirilir?

Daxili işlər nazirliyi tərəfindən;
Fövqəladə hallar nazirliyi;
Təhsil nazirliyi tərəfindən;

- Əmək və əhəlinin sosial müdafiəsi nazirliyi;
İqtisadi inkişaf nazirliyi;

96 Əmək şəraitinin formalaşmasına hansı qrup amillər təsir edir?

Texniki, iqtisadi, bioloji, kimyəvi, fiziki;
Texniki, təşkilatı, sosial, fiziki;
Sosial – iqtisadi, xronoloji, təbii;

- Sosial – iqtisadi, texniki – təşkilatı, təbii;
Texniki – təşkilatı, sosial, kimyəvi, fiziki, kimyəvi;

97 Cari təlimat kimlərlə keçirilir?

Əmək mühafizəsi üzrə cari təlimat, ixtisas dərəcələrini artırmaq tələb olunanda keçirilir.
Əmək mühafizəsi üzrə cari təlimat əmək mühafizəsi qaydaları dəyişdikdə işçilərlə keçirilir;
Əmək mühafizəsi üzrə cari təlimat işə qəbul olunmuş işçilərlə keçirilir;

- Əmək mühafizəsi üzrə cari təlimat göstərişi tələb edən fəhlələrlə keçirilir;
Əmək mühafizəsi üzrə cari təlimat texnoloji proses dəyişdikdə, yəni avadanlıq aldığında keçirilir;

98 Kollektiv müqavilə nədir?

İşçi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir;
Əmək kollektivi ilə həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış müqavilədir;
Əmək kollektivi ilə işçi arasında bağlanmış müqavilədir;

- Əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı ilə müəssisə rəhbəri arasında bağlanmış müqavilədir;
İşçi ilə müəssisə rəhbəri arasında bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sazişdir;

99 Əmək mühafizəsinin öyrədilməsi üzrə təkrar təlimat kim tərəfindən aparılır?

- Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında sex rəisi tərəfindən aparılır;
Müəssisənin sex rəisi tərəfindən təsdiq edilmiş proqram əsasında təcrübəli fəhlə keçir;
Müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram əsasında magistr keçir;
Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən təsdiq edilmiş proqram əsasında sex rəisi keçir;
Müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən, təsdiq edilmiş proqram əsasında baş mühəndis keçir.

100 Sığınacaq nədir?

Sıgınacaq – orada yerləşən əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlardan zamanı yüksək temperatur və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən fərdi mühafizə vasitəsidir.

Sıgınacaq – orada yerləşən əhalinin təbii fəlakətlərdən və yanğından mühafizə edən qurğudur

Sıgınacaq – orada yerləşən əhalinin təbii fəlakətlərdən və kütləvi qırğın silahlarından mühafizə edən, yüksək temperatur və yanğın məhsullarından müdafiə edən adi mühəndis qurğusudur.

- Sıgınacaq – orada sıgınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlardan zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.

Sıgınacaq – orada yerləşən əhalinin yalnız nüvə silahından mühafizə edən mühəndisi qurğudur

101 Əhalinin Fövqəladə hallar zamanı mühafizəsinin əsas üsulları aşağıdakılardan hansılardır?

Əhalinin köçürülməsi, Əhalinin xəbərdar edilməsi Əhalinin çadır şəhərciyində yerləşdirilməsi.

Mühafizə qurğularında daldalanmaq FMV-dən istifadə etmək Əhalini qeydiyyat almaq;

Əhalinin köçürülməsi, Əhalinin xəbərdar edilməsi FMV-dən istifadə olunması;

- Mühafizə qurğularında daldalanmaq Fərdi mühafizə vasitələrindən (FMV)-dən istifadə etmək əhalinin köçürülməsi;
- Əhalinin köçürülməsi FMV-dən istifadə etmək MM qüvvələrinin hazırlığa gətirilməsi;

102 Radiasiya şəraiti nə zaman yaranır?

Yer radioaktiv, kimyəvi və bioloji zəhərləndikdə

Nüvə və bioloji silahın tətbiqi zamanı

AES-da qəza və kimyəvi silahın tətbiqi zamanı

- AES-da qəza və nüvə silahının tətbiqi zamanı
- Nüvə silahının və kimyəvi silahın tətbiqi zamanı

103 Observasiya nədir?

Yoluxucu xəstəliklərin və kimyəvi zəhərlənmələrin yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırma və müalicə profilaktik tədbirlər sistemidir

Radioaktiv zədələnmə ocağında aparılan nəzarətdir.

Kimyəvi zədələnmə ocağında aparılan kəşfiyyat növüdür.

- Epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.

Kimyəvi və bioloji zəhərlənmə zonalarında həyata keçirilən müalicə-profilaktika tədbirlər sistemidir.

104 Karantin nədir?

Bioloji və radioaktiv zədələnmə ocağında xəstəliklərin qarşısını almaq üçün tətbiq edilən rejimli profilaktika tədbirlər sistemidir.

- Bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədi ilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir;
- Kimyəvi zədələnmə ocağından ətrafa zəhərlənmənin yayılmasının qarşısını almaq üçün rejimli tədbirlər sisteminin bir növüdür;

Kimyəvi - bakterioloji zəhərlənməyə nəzarət edən məntəqələrdir;

Radioaktiv zəhərlənmənin ətrafa yayılmasının qarşısını alan tədbirlər sistemidir;

105 Bioloji zədələnmə ocağı nədir?

Bioloji silahın tətbiqi nəticəsində bioloji ,kimyəvi zəhərlənmə baş verən ərazidir.

Dağıntılar baş versin, insan, heyvan və bitki tələfatı olsun, yer kimyəvi zəhərlənməyə məruz qalsın.

Güclü dağıntılar, yanğınlardan, partlayışlar baş verən, yer bioloji maddələrlə zəhərlənən ərazidir.

- Bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.

Bioloji silah tətbiq olunan ərazi, dağıntılar və yanğınlardan baş verən ərazidir.

106 Kimyəvi zəhərlənmə ocağı nəyə deyilir?

GTZM-in tətbiqi zamanı güclü dağıntılar baş verir, maddi sərvətlər məhv olur, insan, bitki və heyvanlar tələf olur.

Kimyəvi silahın tətbiqi zamanı qurğular dağılır, insanlar, bitkilər və heyvanlar tələf olur, ərazi radioaktiv və kimyəvi zəhərlənməyə məruz qalır;

- Kimyəvi silahın (ZM) və ya güclü təsirli ZM (QTKM) təsiri nəticəsində buradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir ;

Kimyəvi silah tətbiq olunur, bioloji zəhərlənmə, insan tələfatı olur;

Kimyəvi silahın tətbiqi zamanı dağıntılar, partlayışlar baş verir, qurğular dağılır, həmçinin insan bitki və heyvan tələfatı olur;

107 İnsan orqanizminə təsir formasına görə zəhərləyici maddələr neçə qrupa bölünür?

- 6
- 7
- 3
- 4
- 5

108 Kimyəvi silah nədir?

Kütləvi qırğın silahlarından biridir, kimyəvi zəhərləyici və radioaktiv təsir edən silah növüdür;

Kütləvi qırğın silahıdır, radiaktiv və bioloji maddələrin tətbiqi ilə yaranan və təsir edən silah növüdür.

Güclü təsirli zəhərli maddələri ətrafa yayan vasitələr və radioaktiv zəhərləyici təsiri olan vasitələrdir;

Adi qırğın silahlarından biridir, zədələyici təsirə malikdir və uzun müddət təsir edir;

- Kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir;

109 Hərbi mənşəli Fövqəladə Hallar hansılardır?

GTZM-yayılmaqla baş verən qəzalar, bakteroloji və adi silahların tətbiqi ilə əlaqədar FH.

GTZM-yayılmaqla və hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH.

Nüvə silahın tətbiqi, texnogen qəzalar, bakteroloji və adi silahların tətbiqi ilə əlaqədar FH.

- Nüvə, kimyəvi, bakteroloji və adi qırğın silahların tətbiqi ilə əlaqədar FH.

Hidrosferin vəziyyətinin dəyişməsi, bakteroloji və adi silahların tətbiqi ilə əlaqədar FH.

110 Baş vermə sahələrinə görə Fövqəladə Hallar hansılardır?

Təbii və ekoloji, sosial-siyasi, iqtisadi xarakterli.

Təbii və texnogen, sosial-siyasi, iqtisadi, ekoloji, kimyəvi xarakterli

- Təbii, texnogen, ekoloji, sosial, hərbi-siyasi xarakterli.

Təbii xarakterli, hərbi, sosial-siyasi, bioloji xarakterli.

Sosial-siyasi, ekoloji, bioloji, iqtisadi və hərbi xarakterli

111 Sənaye əleyhqazlarından və xüsusi respiratorlardan nə üçün istifadə olunur?

Daşqından mühafizə olunmaq üçün.

İşıq şüalanmasından mühafizə olunmaq üçün.

Zərbə dalğasından mühafizə olunmaq üçün.

Yüksək hərarətdən mühafizə olunmaq üçün.

- Güclü təsirli zəhərli maddələrdən mühafizə olunmaq üçün.

112 Fövqəladə halların təsnifatı necədir?

Nəticələrin miqyasına görə,baş vermə sahələrinə görə,idarə üzrə mənsubiyyətinə görə,radioaktiv səviyyə gücünə görə;

- Nəticələrin miqyasına görə,baş vermə sahələrinə görə,idarə üzrə mənsubiyyətinə görə;

Nəticələrin miqyasına görə,baş vermə sahələrinə görə,idarə üzrə mənsubiyyətinə görə,kimyəvi zəhərlənmə dərəcələrinə görə;

Nəticələrin miqyasına görə,baş vermə sahələrinə görə,idarə üzrə mənsubiyyətinə görə,yanğın dərəcələrinə görə;

Nəticələrin miqyasına görə,baş vermə sahələrinə görə,idarə üzrə mənsubiyyətinə görə,bakterioloji zəhərlənməyə görə.

113 Köçürmə zamanı neçə günlük ərzaq götürülür?

- 22-23
- 42191
- 42159
- 42065
- 41609

114 Kimyəvi təhlükəli obyektlərə aiddir?

- Kimya,neft emalı sənaye sahələrinin müəssisələri və atom elektrik stansiyaları;
- Kimya,neft emalı sənaye sahələrinin müəssisələri;
- Kimya,neft emalı sənaye sahələrinin müəssisələri və bioloji təhlükəli obyektlər.
- Metallurgiya sənayesi;
- Atom elektrik stansiyaları;

115 100 rad neçə Qreydir?

- 1000
- 10
- 100
- .1
- 1

116 1Qrey neçə raddır?

- .1
- 1000
- 100
- 10
- 110

117 QP-5 süzücü əleyhqazı hansı hissələrdən ibarətdir?

- Əleyhqaz qutusu, tərləməyən plyonkalar olan qutu, uzadıcı ştanq, şlem maska.
- Əleyhqazı qutusu, tərləməyən, plyonkalar olan qutu, şlem-maskə, çanta.
- Kəmər, çanta, şlem-maskə
- Əleyhqaz qutusu, çanta, kəmər.
- Çanta, Əleyhqaz qutusu, bağlayıcı kəmər.

118 Neçə yaşınadək uşağı olan orta və ali tibb təhsilli qadınlar hərbişməmiş mülki müdafiə dəstələrinə cəlb edilmir?

- 1
- 3
- 13
- 5
- 6

119 Radiasiya şəraiti nə zaman yaranır?

- Nüvə silahı tətbiq edildikdə, AES-da qəza baş verdikdə və GTZM ətrafı yayıldıqda
- Nüvə silahı tətbiq edildikdə və AES-da qəza baş verdikdə.
- Kimyəvi silah tətbiq edildikdə
- Güclü təsirli zəhərləyici maddələr ətrafı yayıldıqda
- Nüvə silahı tətbiq edildikdə, AES-da qəza baş verdikdə və kimyəvi silah tətbiq edildikdə.

120 1 rentgen neçə raddır?

- 95 rad
- 0,95 rad

- 5 rad
- 9 rad
- 9,5 rad

121 Epidemiya nədir?

- Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda insanlar və bitkilər arasında yayılmasıdır.
- Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasıdır
- Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda insanlar və heyvanlar arasında yayılmasıdır.
- Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda insanlar, bitkilər və heyvanlar arasında yayılmasıdır.
- Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda bitkilər və heyvanlar arasında yayılmasıdır.

122 Həlak olanların sayına görə fəvqəladə hallar necə təsnif olunur?

- Ağır, çox ağır, əvəzənilən, katastrofik
- Böhranlı, əvəzənilməz, bərpaolunmaz, əvəzənilən
- Əvəzənilməz, böhranqabağı.
- Yüngül, orta ağırlıqlı, ağır, çox ağır, katastrofik, böhranlı, əvəzənilməz.
- Çox ağır, katastrofik, nəzərə alınmayan.

123 Elektrik –enerji sistemlərində qəzalar hansı xarakterli fəvqəladə hallara aiddir?

- Siyasi
- Texnogen
- Sosial
- Təbii
- Ekoloji

124 Ekoloji xarakterli fəvqəladə hadisələr hansılardır?

- Yerin vəziyyətinin dəyişməsi, atmosfer tərkibinin və xassələrinin dəyişməsi, bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar.
- Yerin vəziyyətinin dəyişməsi, atmosfer tərkibinin və xassələrinin dəyişməsi, yanğınlar.
- Yerin vəziyyətinin dəyişməsi, atmosfer tərkibinin və xassələrinin dəyişməsi, hidrosferin mühitinin vəziyyətinin dəyişməsi, biosferin vəziyyətinin dəyişməsi.
- Biosfer vəziyyətinin dəyişməsi, geofiziki təhlükəli hadisələr.
- Hidrosfer mühitinin vəziyyətinin dəyişməsi, meteoroloji və aqrometeoroloji təhlükəli hadisələr.

125 Texnogen xarakterli fəvqəladə hadisələrə aiddir?

- Radioaktiv maddə ətrafa yayılmaqla baş verən qəzalar, zəlzələlər və vulkan
- Nəqliyyat qəzaları, yanğınlar, partlayışlar, GTZM yayılmaqla baş verən qəzalar, radioaktiv maddə ətrafa yayılmaqla baş verən qəzalar, bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar.
- Nəqliyyat qəzaları, yanğınlar, partlayışlar, GTZM yayılmaqla baş verən qəzalar, radioaktiv maddə ətrafa yayılmaqla baş verən qəzalar, vulkanlar.
- Nəqliyyat qəzaları, yanğınlar, partlayışlar, GTZM yayılmaqla baş verən qəzalar, epizootiya.
- Bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar, tropik qasırğa

126 Yüngül mühafizə kostyumu L-1 hansı hissələrdən ibarətdir?

- Süzücü qutu, torba, əlcək, şalvar corabla
- Gödəkçə başlıqla, şalvar corabla, başlıqaltı, əlcək, torba.
- Gödəkçə başlıqla, şalvar corabla, başlıqaltı, əlcək, torba, süzücü qutu
- Əlcək, şalvar corabla, süzücü qutu.
- Şalvar corabla, başlıqaltı, əlcək, süzücü qutu.

127 İldırım necə fəsadlar törədə bilər?

- Heyvanları məhv edir, kimyəvi zəhərlənməyə başlayır
- İnsanları, heyvanları məhv edir, yanğınlar törədir, elektrik şəbəkələrini zədələyir.

İnsanları məhv edir, radioaktiv və kimyəvi zəhərlənmə baş verir
 Yanğın törədir, bioloji zəhərlənmə baş verir.
 Elektrik şəbəkələrini zədələyir, radioaktiv zəhərlənmə baş verir

128 Zəlzələ ocağının yerin altındakı mərkəzi necə adlanır?

- Mərkəz
- Epimərkəz
- Hipomərkəz
- Yuxarı sərhəd
- Aşağı sərhəd

129 Əleyhqazlar neçə növə ayrılır?

- 3
- 2
- 5
- 6
- 4

130 Köçürülən əhali özləri ilə nə götürməlidir?

- Şəxsiyyəti təsdiq edən sənəd, FMV-ri, yataq dəsti və məişət əşyaları;
- Bütün ev əşyaları və şəxsiyyət təsdiq edən sənədləri.
- Şəxsiyyət təsdiq edən sənəd, ərzaq və computer;
- FMV-ri və ərzaq, pul və televizor;
- Şəxsiyyəti təsdiq edən sənəd, qiymətli əşyalar və pullar, FMV-ri, 2-3 günlük ərzaq, paltar;

131 Əhalinin köçürülməsi hansı prinsip üzrə aparılır?

- Fərdi yanaşma
- ərazi-istehsalat
- Qarşılıqlı əlaqə
- Daimi hazırlıq
- Kompleks yanaşma

132 Köçürmə (təxliyə) nədir?

- Əhalinin təhlükəli zonalarından uzaqlaşdırılması üzrə tədbirlər sistemidir.
- Adamların təbii fəlakət zamanı və qəza zamanı təhlükəsiz yerlərə yerləşdirilməsi üzrə tədbirlər sistemidir.
- Adamların mühafizə qurğularına aparılması və yerləşdirilməsi sistemidir.
- Əhalinin güclü dağıntı zonalarından kənar edilməsi üzrə dövlət tədbirlər sistemidir
- Adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda yerləşdirilməsi üzrə tədbirlər kompleksidir

133 Meteroloji və aqrometeroloji təhlükəli hadisələrə hansılar aiddir?

- Fırtına, tufan, zəlzələ, quraqlıq, sürüşmə.
- Fırtına, tufan, iri dolu, quraqlıq, güclü isti
- Fırtına, tufan, quraqlıq, epizootiya, sunami
- Fırtına, tufan, epizootiya, quraqlıq.
- Fırtına, tufan, sel, quraqlıq, güclü dalğalanma

134 Təbii xarakterli Fövqəladə hadisələrə aiddir?

- Meteroloji və aqrometeroloji təhlükəli hadisələr, hidroloji təhlükəli hadisələr, insanların yoluxucu xəstəliklərə tutulması, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması, dənizdə hidroloji təhlükəli hadisələr.
- Dənizdə hidroloji təhlükəli hadisələr, nəqliyyat qəzaları.
- İnsanların yoluxucu xəstəliklərə tutulması, GTZM yayılmaqla baş verən qəzalar.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması, dənizdə hidroloji təhlükəli hadisələr, biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fəvqəladə hadisələr.
Meteoroloji və aqrometroloji təhlükəli hadisələr, insanların yoluxucu xəstəliklərə tutulması, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması, yanğınlar, partlayışlar.

135 İki və daha artıq adamın həlak olması ilə nəticələnən bədbəxt hadisələr haqda, əgər lazım olarsa, hansı nazirliyə məlumat verilir?

- AR Nazirlər kabinetinə;
Daxili işlər nazirliyinə.
Fövqəladə hallar nazirliyinə;
Turizm və mədəniyyət nazirliyinə;
İqtisadi inkişaf nazirliyinə;

136 Xüsusi təhqiqat komissiyası sədrinin sərəncamı ilə hansı komissiya yaradıla bilər?

- Ekspert komissiyası;
Müəssisənin müdiriyyəti və həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya;
Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya.
Həmkarlar komitəsi tərəfindən yaradılmış komissiya;
Müəssisə tərəfindən yaradılmış komissiya;

137 Komissiyanın üzvləri kimlərdən yazılı və şifahi izahat almaq hüququna malikdir?

- Müəssisənin, onun struktur bölmələrinin rəhbərliyindən, şahidlərdən;
Sex rəisindən, şahidlərdən.
Xəsarət alan şəxsdən, sex rəisindən, həmkarlar ittifaqı komitəsindən;
Sex rəisindən, həmkarlar ittifaqı komitəsindən;
Xəsarət alan şəxsdən, sex rəisindən;

138 Səs və silkələnmə insan orqanizminə necə təsir edir?

- Peşə mədə xəstəliyinə məruz qalır.
Ürək xəstəliyinə məruz qalır;
Beyin xəstəliyinə məruz qalır;
- Peşə xəstəliyinə məruz qalır;
Göz xəstəliyinə məruz qalır;

139 Ultrasəs nədir?

- Tezliyi 100 Hs-dən az olan elastik səs dalğasıdır.
Tezliyi 160.000 Hs-dən az olan elastik səs dalğasıdır;
Tezliyi 26.000 Hs-dən az olan elastik səs dalğasıdır;
- Tezliyi 16.000 Hs-dən çox olan elastik səs dalğasıdır;
Tezliyi 165.000 Hs-dən az olan elastik səs dalğasıdır;

140 İnfraşəs nədir?

- Tezliyi 100 Hs-dən az olan elastik səs dalğasıdır.
Tezliyi 1600 Hs-dən az olan elastik səs dalğasıdır;
Tezliyi 160 Hs-dən az olan elastik səs dalğasıdır;
- Tezliyi 16 Hs-dən az olan elastik səs dalğasıdır;
Tezliyi 150 Hs-dən az olan elastik səs dalğasıdır;

141 Audiometriya nədir?

- Dad bilmə itiliyinin dəyişməsi.
Hissətmə itiliyinin dəyişməsi;
Görmə itiliyinin dəyişməsi;
- Eşitmə itiliyinin dəyişməsi;

Eşitmə və görmə itiliyinin dəyişməsi;

142 Silkələnmədən mühafizənin əsas üsulu nədir?

- Silkələnmə mənbəyinin təcrid edilməsi;
- Silkələnmə mənbəyinin cərəyandan ayrılması;
- İşin açıq havada təşkil olunması;
- Cihazın dayandırılması;
- Silkələnmə mənbəyindən mühafizə olunmaq üçün kaskadan istifadə edilməsi.

143 Süni işıqlandırılmanın hansı normativ növləri mövcuddur?

- Qəza, təhliyyə və növbətçi.
- İşçi, təhliyyə və növbətçi;
- İşçi və qəza;
- İşçi, qəza, təxriyə və növbətçi;
- İşçi və növbətçi;

144 Təbii işıqlandırılma hansı amillərdən asılıdır?

- Yalnız binanın yerləşmə istiqamətindən.
- Yalnız pəncərə çərçivəsinin ölçülərindən və binanın yerləşmə istiqamətindən;
- Yalnız coğrafi enlik və ərazinin relyefindən;
- Coğrafi enlik və ərazinin relyefindən, pəncərə çərçivəsinin ölçülərindən və binanın yerləşmə istiqamətindən;
- Yalnız coğrafi enlikdən;

145 Ayırd etmə sürəti nədir?

- Əşyanın xırda elementlərini yaxın məsafədən görmək qabiliyyətidir.
- Qısa müddət ərzində, müşahidə zamanı əşyanın elementlərini görmək qabiliyyətidir;
- Əşyanın xırda elementlərinin ayırd etmək qabiliyyətidir;
- Minimum vaxt ərzində gözün, əşyanın elementlərini ayırd etmək qabiliyyətidir;
- Uzaq məsafədən əşyanın xırda elementlərini görmək qabiliyyətidir;

146 Hansı normativ sənədlə istehsalatda səs səviyyəsi tənzimlənir?

- İstehsalat rəisinin təyin etdiyi sanitariya normaları və qaydaları əsasında.
- Həmkarlar təşkilatı tərəfindən təyin edilmiş sanitariya normaları əsasında;
- İdarə rəisinin göstərişi əsasında;
- Sanitariya normaları və dövlət standartları əsasında;
- Sex rəisinin təyin etdiyi sanitariya normaları əsasında;

147 Səsin eşitmə qabiliyyəti hansı cihaz vasitəsi ilə ölçülür?

- Barometr.
- Radiometr;
- Termometr;
- Audiometr;
- Psixriometr;

148 Səsin uzun müddət insan orqanizminə təsiri nələrə səbəb ola bilər?

- İş qabiliyyətinin artmasına, hipertoniya xəstəliyə.
- Enerji təminatının pozulmasına;
- Texniki təhlükəsizlik qaydalarının pozulmasına, cihazların qırılmasına;
- Yorğunluğa, iş qabiliyyətinin aşağı düşməsinə, hipertoniya xəstəliyə;
- Yalnız hipertoniya xəstəliyə;

149 Səs təzyiqinin ağrı astanası nəyə bərabərdir?

- 20×10² Pa
- 4×10² Pa
- 3×10² Pa
- 2×10² Pa
- 5×10² Pa

150 İnsan özünü təcrid olunmuş hiss etməməsi üçün, hansı ölçüdə daim səs eşitməlidir?

- 10-30 dB
- 70-80 dB
- 40-50 dB
- 10-20 dB
- 10-40 dB

151 Səs intensivliyinin ağır təsirinə astanası nəyə bərabərdir?

- 170 dB
- 145 dB
- 120 dB
- 140 dB
- 1400 dB

152 Səs gücünün ölçü vahidi nədir?

- Nit
- Om
- Kc/m²
- Desibel (dB)
- Səs

153 Səs dalğasının uzunluğu nəyə deyilir?

- Eyni fazada dalğalanan, mühütün müxtəlif yaxın hissəciyi arasında olan məsafədir;
- Dörd yaxın hissəciyi arasında olan məsafədir;
- İki yaxın hissəciyi arasında olan məsafədir;
- Eyni fazada dalğalanan, mühütün iki yaxın hissəciyi arasında olan məsafədir;
- Eyni fazada dalğalanan, mühütün altı yaxın hissəciyi arasında olan məsafədir;

154 Ultrasəsin zədələnmə təsirinə dərəcəsi nədən asılıdır?

- Ultrasəsin zədələnmə təsirinə dərəcəsi, mənbənin növündən asılıdır.
- Ultrasəsin zədələnmə təsirinə dərəcəsi, təsirin fəaliyyətindən asılıdır;
- Ultrasəsin zədələnmə təsirinə dərəcəsi, təsirin intensivliyindən asılıdır;
- təsirin intensivliyindən və fəaliyyətindən asılıdır;
- Ultrasəsin zədələnmə təsirinə dərəcəsi, mənbənin istiqmətindən asılıdır;

155 İnfraşəsin təbii mənbəyi nədir?

- süni mənbələrin yarıdığı səslər.
- əhatəli yanğının yarıdığı səslər;
- istehsalat proseslərinin yarıdığı səslər;
- təbii mənbələrin yaratdığı səslər;
- ev heyvanlarının çıxartdıqları səslər;

156 Mexaniki dalğalanma nədir?

- dövrü sürətdə təkrarlanan qayıdan hərəkət növüdür.
- qarşılıqlı qayıdan hərəkətdir növüdür;
- fırlanan hərəkət növüdür;

- fırlanan və ya qarşılıqlı qayıdan, dövrü sürətdə təkrarlanan hərəkətdir; dövrü sürətdə təkrarlanan hərəkət növüdür;

157 Silkələnmə nədir?

- Eyni tipli proseslərin çox sayda təkrarlanmasıdır.
Bir tipli, eyni olmayan proseslərin təkrarlanma prosesidir;
Çox sayda təkrarlanan bənzər və ya bənzər olmayan prosesdir;
- Eyni tipli proseslərin bənzər və çox sayda təkrarlanması prosesidir;
Çox sayda təkrarlanan bir tipli prosesdir;

158 İşıqlandırılma nədir?

- ışıq enerjisinin Kc ilə miqdarıdır.
ışıq mənbəyindən səthlərə düşən, işıq selinin miqdarıdır;
ışıq mənbəyindən düşən, işıq selinin gücüdür;
- işıq mənbəyindən səthlərə düşən, işıq seli sıxlığıdır;
günəşdən əşya üzərinə düşən, işıq selinin miqdarıdır;

159 Optimal işıq parlaqlığı neçədir?

- 10-1500 Kc/m²
50-500 Kc/m²
5-15 Kc/m²
- 50-1500 Kc/m²
50-100 Kc/m²

160 Maksimum vizual (dəqiqlik) kəsər, işığın hansı parlaqlığında baş verir?

- 100 Kc/m² çox
15 Kc/m² çox
400 Kc/m² çox
- 500 Kc/m² çox
300 Kc/m² çox

161 Parlaqlıq vahidi nədir?

- Kc/m² və ya Om
Kc/m² və ya Volt;
Kc/m² və ya Volt;
- Kc/m² və ya Nit (Nt);
Rad və ya Kc/m²

162 İşıqlandırmanın ölçü vahidi nədir?

- Volt
Hs
Om
- Lyuks
Rad

163 1 lyumen işıq enerjisi nəyə bərabərdir?

- 1m² sahədən keçən, 15 Dj işıq enerjisinə bərabərdir.
1m² sahədən keçən, 2 Dj işıq enerjisinə bərabərdir;
10 m² sahədən keçən, 10 Dj işıq enerjisinə bərabərdir;
- 1m² sahədən keçən, 1 Dj işıq enerjisinə bərabərdir;
30m² sahədən keçən, 3 Dj işıq enerjisinə bərabərdir;

164 İşıqlandırmanın normaya uyğun olmaması insan orqanizmində hansı təsirlər yaradır?

- Məhsulun keyfiyyətinin yüksəldilməsi.
- Başgicəllənməsi, baş ağrısı və mədə pozuntusu;
- Ürək bulanması, başgicəllənməsi və ürək döyüntüsü;
- Peşəkar yaxıngörmə təsiri yaradır;
- Əmək fəaliyyətinin yüksəldilməsi;

165 İşıqlandırmanın ölçü vahidi nədir?

- Lyuks
- Hs
- Om
- Kandela(Kd)
- Kc

166 Süni işıqlanma nə zaman tədbiq edilir?

- Dəqiq cihazlarla idarə etmə zamanı, işıqlandırılma təmin edildikdə.
- Pəncərə çərçivəsinin ölçüləri böyük olduqda;
- Təbii işıqlanma normaya uyğun olduqda;
- Təbii işıqlanma normaya uyğun olmadıqda;
- Ciddi və mürəkkəb iş şəraiti tələb edilmədikdə;

167 İş otaqlarının işıqlandırılmasında hansı tələblər əsas götürülməlidir?

- İşıqlandırılma sisteminin nasaz olması əsasında;
- Texniki təhlükəsizlik qaydalarına riayət olunmadıqda.
- İşıqlandırılma normaları əsasında aparılmalıdır;
- Təbii və süni, daxili və xarici işıqlandırılma əsasında;
- Təbii və süni, işıqlandırılma əsasında;

168 Müxtəlif və ciddi dəqiqlik tələb edən iş prosesində işıqlandırıcı cihazlar döşəmədən hansı məsafədə quraşdırılmalıdır?

- 8m
- 0,4m
- 0,2m
- 3m
- 0,8m

169 Ağır eşitmə nədir?

- Qulağın iltihabı və eşitmə qabiliyyətinin zəyifləməsi.
- Qulağın iltihabı;
- Eşitmə qabiliyyətinin enməsi;
- Eşitmə qabiliyyətinin artması;
- Eşitmə qabiliyyətinin yaxşılaşması;

170 İstehsalatda səs-küyün mənbəyi nədir?

- istehsalatda səs-küyün mənbəyi yalnız təbii səslər ola bilər;
- avadanlıqların, mexaniki səsləri rezonans silkələnmə təsiri, mühərriklərin, alətlərin zərbəsi, par və qazların çıxardığı səslər;
- istehsalatda səs-küyün mənbəyi yalnız avadanlığın rezonans silkələnməsi ola bilər.
- istehsalatda səs-küyün mənbəyi yalnız cihaz və avadanlığın səsləri ola bilər;
- istehsalatda səs-küyün mənbəyi yalnız süni səslər ola bilər;

171 Yüksək tezlikli səs-küyün diapozonu nəyə bərabərdir?

- 500Hs;
- 700Hs;
- 800Hs;
- 600Hs;
- 100Hs.

172 Silkələmə prosesinin bioloji fəallığını hansı məqsədlərlə istifadə etmək olar?

- Ondan “dəniz xəstəliyinin” müalicəsi məqsədi ilə istifadə edirlər.
- Ondan kimyəvi müalicə məqsədi ilə istifadə edirlər;
- Ondan barometrik təzyiqin azaldılması məqsədi ilə istifadə edirlər;
- Ondan oksigen balansının orqanizmdə tənzimlənməsi üçün istifadə edirlər;
- Ondan tibbi müalicə məqsədi ilə istifadə edirlər;

173 Kondensiyon vasitəsilə havanın otaqlara vurulması necə təmin edilir?

- Ətraf mühütün şəraitindən asılı olaraq, otaqlara havanın süni yolla bakterioloji təmizlənməyə vurulması ilə komfort şəraitin yaradılması prosesidir.
- Ətraf mühütün şəraitindən asılı olmayaraq, otaqlara havanın süni yolla kimyəvi təmizlənməyə vurulması ilə komfort şəraitin yaradılması prosesidir;
- Ətraf mühütün şəraitindən asılı olmayaraq, otaqlara havanın süni yolla avtomatik təmizlənməyə vurulması ilə komfort şəraitin yaradılması prosesidir;
- Ətraf mühütün şəraitindən asılı olmayaraq, otaqlara havanın təbii yolla avtomatik təmizlənməyə vurulması ilə komfort şəraitin yaradılması prosesidir;
- Ətraf mühütün şəraitindən asılı olmayaraq, otaqlara havanın süni yolla fiziki təmizlənməyə vurulması ilə komfort şəraitin yaradılması prosesidir;

174 Mexaniki ventilyasiya nədir?

- Bu helə ventilyasiyadır ki, havanın pəncərədən məcburi çıxarılmasını təmin edir;
- havanın otaqlara vurulmasını və otaqlardan çıxarılmasını xüsusi ava-danlıqlarla icra prosesidir;
- Bu helə ventilyasiyadır ki, havanın qapıdan daxil olmasını təmin edir;
- Bu helə ventilyasiyadır ki, havanın otaqlara pəncərədən təbii daxil olmasını təmin edir;
- Bu helə ventilyasiyadır ki, havanın buxarıdan təbii çıxarılmasını təmin edir;

175 Qamma şüalanma nədən ibarətdir?

- Elektromaqnit şüalanmadan.
- Müəyyən elektron axını ilə bombardman edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğasından ibarətdir;
- Maddənin buraxdığı heliumun nüvə atomları axınından ibarətdir;
- Nüvə reaksiyaları prosesində bir atomun digərinə çevrilməsi nəticəsində yaranan yüksək tezlikli elektromaqnit şüalanmaları;
- Radiaktiv parçalanmadan yaranan elektron və pozitron axınlarından;

176 Beta şüalanma nədən ibarətdir?

- Maddənin buraxdığı heliumun nüvə atomları axınından.
- Elektrik və maqnit sahəsinin gərginliyindən;
- Nüvə reaksiyaları prosesində bir atomun digərinə çevrilməsi nəticəsində yaranan yüksək tezlikli elektromaqnit şüalanmasında;
- Radioaktiv parçalanmadan yaranan elektron və pozitronlardan;
- Müəyyən elektron axını ilə bombardman edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğalarından;

177 Alfa – şüalanma nədən ibarətdir?

- Elektrik və maqnit sahəsinin gərginliyindən.
- Nüvə reaksiyaları prosesində bir atomun digərinə çevrilməsi nəticəsində yaranan yüksək tezlikli elektromaqnit şüalanmasından;
- Radiaktiv parçalanmadan yaranan elektron axınından
- Maddənin buraxdığı heliumun nüvə atomları axınından;

Müəyyən elektron axını ilə bombardıman edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğasından;

178 İonlaşdırıcı şüalanma neçə cür olur?

- 6
- 3
- 5
- 4
- 2

179 Tüstü, qaz və toz istehsalat zərəri buraxan müəssisədə yaşayış binalarının hansı hissəsində yerləşdirilməlidir?

- solunda.
- arxa tərəfində;
- külək tutan tərəfində;
- külək tutmayan tərəfində;
- sağında;

180 Sanitar mühafizə zonasının ərazisində hansı işləri görmək lazımdır?

- Ərazidə dövlət idarəsi tikmək.
- Ərazidə səhiyyə müəssisəsi tikmək;
- Ərazidə yaşayış binası tikmək;
- Ərazini abadlıqlaşdırmaq və yaşıllaşdırmaq;
- Ərazidə məktəb tikmək;

181 İonlaşdırıcı şüalanma nədir?

- Lazer şüalar.
- İnfraqırmızı şüalar;
- Elektromaqnit şüalanma;
- Mühitin ionlaşmasına (yüklənmiş atom və molekulların – ionların yaranması) səbəb olan hər hansı şüalanma;
- Ultrabənövşə şüalar;

182 Titrəyiş nədir?

- Müxtəlif intensivli və tezlikli səslərin insanda xoşagəlməz təəssüratı.
- Bir m² sahədən keçən səs enerjisi;
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin artımı;
- Bərk cisimlərin mexaniki rəqsləri;
- Vahid zamanda şüalanan səs enerjisi;

183 Səsin gücü nə deməkdir?

- Müxtəlif intensivli və tezlikli səslərin insanda xoşagəlməz təəssüratı.
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin artımı;
- Bir saniyədə 1m³ sahədən keçən səsin intensivliyi;
- Səs mənbəyi tərəfindən vahid zamanda şüalanan səs enerjisinin miqdarı;
- Səsin intensivliyi və atmosfer təzyiqinin artımı;

184 Səs – küydən mühafizənin texniki üsullarını prinsipcə neçə növə ayırmaq olar?

- 6
- 2
- 3
- 4
- 5

185 İnsan qulağı səs tezliyinin qiymətindən sonrakı dəyişikliyi hiss edən səs tezliyi necə adlanır?

- Mexaniki səs – küy
- Səs tezliyi
- Səs intensivliyi
- Eşitmə astanası
- Atmosfer təzyiqi

186 Adi danışiq səsinin təzyiqi nə qədərdir?

- 0,1Pa
- 4Pa
- 1Pa
- 0,5Pa
- 2Pa

187 Səs təzyiqinin vahidi nədir?

- dB
- sm
- lk
- Pa
- 4m³

188 Səs tezliyi nədir?

- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin yayılması.
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin əvvəl artması, sonra azalması;
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin azalması;
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin artımı;
- Səs dalğalarının təsirindən atmosfer təzyiqinin əvvəl azalması, sonra artması;

189 Səsin akustik müqaviməti nədir?

- Səsin sürəti.
- Səs intensivliyi;
- Səs tezliyi;
- Səs sürətinin sıxlığına olan hasil;
- Mühitin sıxlığı;

190 İstehsalatda səs – küy mənşəyinə görə neçə qrupa bölünür?

- 6
- 5
- 2
- 4
- 7

191 Orta tezlikli səs diapazonu hansıdır?

- (900 ÷ 1000) hs
- (800 ÷ 20000) hs;
- (16 ÷ 300) hs;
- (300 ÷ 800) hs;
- (300 ÷ 350) hs;

192 Aşağı tezlikli səs diapazonu hansıdır?

- (900 ÷ 1000) hs.

(800 ÷ 20000) hs

(300 ÷ 800) hs;

● (16 ÷ 300) hs;

(300 ÷ 350) hs;

193 Səs diapazonu nədir?

16 hs – dən aşağı və 20000 hs – dən yuxarı olan rəqslər.

İnsan qulağının səs dalğalarının tezliyi 20000 hs – dən yuxarı olan rəqsləri eşitdiyi üçün həmin rəqslər;

İnsan qulağının səs dalğalarının tezliyi 16 hs – dən aşağı olan rəqsləri eşitdiyi üçün həmin rəqslər

● İnsan qulağının səs dalğalarının tezliyi 16 –20000 hs eşitdiyi rəqslərin intervalı;

20500 hs - ə bərabər olan rəqslər;

194 Təsir dərəcəsinə görə səs neçə tezlikli diapozona bölünür?

6

4

2

● 3

5

195 İnsanın eşitmə orqanına təsir edən səs səviyyəsinin aşağı həddi nə qədərdir?

4

2

1

● 0

3

196 Səs – küy nədir?

Müxtəlif intensivlikli və tezlikli səslərin insan bədənində xoşagəlməz təəssürat yaradan məcmusu.

Müxtəlif intensivlikli və tezlikli səslərin insanın gözüne xoşagəlməz təəssürat yaradan məcmusu;

Müxtəlif intensivlikli və tezlikli səslərin insanda xoşagələn təəssürat yaradan məcmusu;

● Müxtəlif intensivlikli və tezlikli səslər məcmusu;

Müxtəlif intensivlikli və tezlikli səslərin insanın gözüne xoşagələn təəssürat yaradan məcmusu;

197 Süni işıqlanmanın neçə növü var?

4

5

2

● 3

7

198 Süni işıqlanmada işıq mənbəyi hansı lampalardan istifadə edilir?

Qırmızı vəgöy işıq verən lampalardan.

● Gözərmə, lüminessent və ksenon lampalardan;

Göy işıq verən lampalardan;

Qırmızı işıq verən lampalardan;

Yaşıl işıq verən lampalardan;

199 Süni işıqlanma neçə sistemə bölünür?

10

4

3

7

- 2

200 Otağın təbii işıqlanması neçə üsulla təşkil edilə bilər?

- 6
- 5
- 3
- 4
- 2

201 Ən yaxşı işıqlanmaya hansı işıqlanma daxildir?

- Süni işıqlanma;
- Təbii işıqlanma;
- Birgə işıqlanma
- Yuxarıdan işıqlanma
- Yandakı işıqlanma;

202 Optik (görünmə) diapazon nədir?

- İnsan beyninə təsir edib onda işığa qarşı həssaslıq yarada bilən şüalanma oblastı.
- İnsan gözünə təsir edib onda işığı hiss etmə təsiri yaradan şüalanma mühiti;
- İnsan gözünə təsir edib onda işıqlıq hissi yarada bilməyən şüalanma oblastı;
- İnsan qulağına təsir edib onda işığa qarşı həssaslıq yarada bilən şüalanma oblastı;
- İnsan qulağına təsir edib onda işığa qarşı həssaslıq yarada bilməyən şüalanma oblastı;

203 Temperatur 26 – 27° olduqda nisbi nəmlik nə qədər olmalıdır?

- 52 – 60 %.
- 55 – 60 %
- 60 – 62 %
- 65 – 70 %
- 50 – 52 %;

204 Temperatur 24 – 25° olduqda nisbi nəmlik nə qədər olmalıdır?

- 70 – 75 %;
- 65 – 70 %;
- 60 – 65 %.
- 75 – 78 %;
- 75 – 80 %;

205 İlin soyuq fəslində temperatur 22 – 23° olduqda nisbi nəmlik nə qədər olmalıdır?

- 80 – 85 %;
- 75 – 80 %;
- 85 – 87.
- 83 – 85 %;
- 82 – 85 %;

206 Havada olan su buxarı damcılar əmələ gətirdiyi halda, nisbi nəmlik neçə faiz olur?

- .95
- 90%;
- 60%.
- 100%;
- 20%;

207 Hansı ventilyasiya sxemi eyni vaxtda istilik, qaz və toz əmələ gələn binalarda qurulur?

Yuxardan və aşağıdan yuxarı.

- Aşağıdan yuxarı;
Yuxarıdan aşağı
Yuxardan yuxarı
Aşağıdan yuxarı və aşağı;

208 Havanın tozluğu nə ilə xarakterizə olunur?

Tozun ümumi çəkisi ilə.

Yüz qramda olan tozun sayı və çəkisi ilə;

- Vahid həcmdə çəkisi və tozun sayı ilə;
Yüz qramda olan tozun sayı ilə;
Yüz qramda olan tozun çəkisi ilə

209 İnsanlar uzun müddət toz mühitində işlədikdə hansı xəstəliyə tutulurlar?

Mədə - bağırsağ xəstəliyinə.

- Konyuktivit, dermatit və pnevmokonioz;
Soyuqdəym xəstəliyinə;
Başağrısı xəstəliyinə;
Vərəm xəstəliyinə;

210 İstehsalat tozları maşın və mexanizmlərə necə təsir edir?

Maşınların sürtünən hissəsini və məhsulun keyfiyyətini yaxşılaşdırır.

- Sürtünən hissələrin aşılmasına və buraxılan məhsulların keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
Maşınların sürtünən hissələrin yağlanmasına və keyfiyyətinin yaxşılaşmasına;
Məhsulların keyfiyyətinin yaxşılaşmasına səbəb olur;
Maşınların sürtünən hissələrini yaxşılaşdırır;

211 Aerasiya prosesi nədir?

Buxarıdan süni yolla havanın iş otaqlarına verilməsi prosesidir;

- Pencərə və nəfəsliklərdən təbii havanın iş otaqlarına verilməsi prosesidir;
Pencərə və nəfəsliklərdən süni yolla havanın iş otaqlarına verilməsi prosesidir;
Buxarıdan təbii havanın iş otaqlarına verilməsi prosesidir;
Qapıdan havanın iş otaqlarına məcburi verilməsi prosesidir;

212 Ventilyasiya nədir?

İş otaqlarına havanın məcburi vurulması prosesidir;

- Bu iş otaqlarına mütəşəkkil və tənzimlənən təmiz havanın vurulması ilə, işlə-nmiş havanın otaqdan çıxarılması prosesidir;
Bu iş otaqlarına mütəşəkkil və tənzimlənən təmiz havanın vurulmasıdır;
Bu iş otaqlarından mütəşəkkil və tənzimlənən işlənməmiş havanın çıxarılması prosesidir;
Bu iş otaqlarından havanın mütəşəkkil çıxarılması prosesidir;

213 İş otaqlarında havanın hərəkətinin artması hansı şəraitdən asılıdır?

İş otaqlarında havanın hərəkətinin artması, müxtəlif səthlərin hərərət fərqləri ilə əlaqədardır;

- iş otağına daxil olan havanın sürəti oradan çıxarılan havanın sürəti ilə uyğun gəlmir;
O şəraitdə ki, iş otağına daxil olan havanın sürəti çox, oradan çıxarılan havanın sürəti isə az oldur;
İş otaqlarında havanın hərəkətinin artması, otaqdakı mühtəlif səthlərin hərərətinin fərqli olmasından və təzyiqdən asılıdır;
İş otaqlarında havanın hərəkətinin artması, otaqdakı səthlərin hərərət bərabər olması ilə əlaqədardır;

214 İş otaqlarında optimal nisbi rütubət neçə % təşkil etməlidir?

20-30%

- 40-60%

50-60%
20-60%
10-30%

215 İş otaqlarında mikroiqlim şəraitini təmin edən hansı amillərdir?

- Havanın hərəkət sürəti və güclü külək;
- İstilik, nisbi rütubət, havanın hərəkət sürəti və barometrik təzyiq;
İstilik, dolu, havanın hərəkət sürəti və barometrik təzyiq;
İstilik, nisbi rütubət və barometrik təzyiq;
İstilik, nisbi rütubət, havanın hərəkət sürəti

216 İstiliyin tənzimlənməsi nədir?

- Bu istilik törədənin temperaturu ilə əhatə edən mühütün temperaturunun tənzimlənməsi üçün həyata keçirilən proseslərin məcmusudur;
Bu istiliyin udulması prosesidir;
Bu istilik törədənin temperaturudur;
- istilik törədən temperatur ilə əhatə edən mühütün temperaturunun tənzimlənməsi üçün həyata keçirilən proseslərin məcmusudur;
Bu istiliyin dəyişməsinə ölçən cihazdır;

217 İnsan orqanizminə təsir formasına görə zəhərləyici maddələr neçə qrupa bölünür?

- 3
5
6
● 7
4

218 İnsan orqanizminə zərərli təsirinə görə toksiki maddələr neçə qrupa bölünür?

- 8
2
9
● 4
10

219 Gigiyenik nöqtəyi nəzərdən hansı maddələr daha təhlükəlidir?

- Monodispers.
Kristal;
Dənəvər;
● Tozvarı;
Polidispers;

220 Zəhərli maddələrin orqanizmə təsirini hansı elm sahəsi öyrənir?

- Sənaye xronikası.
Sənaye gigiyenası;
Sənaye nümunəsi;
● Sənaye toksikologiyası;
Sənaye etikası;

221 Yol verilən qatılıq nədir?

- Zəhərli maddələrin istehsalat zonasında elə qatılığıdır ki, iş günü ərzində işçilərə təsir edir, sonra isə keçib getmir.
Zəhərli maddələrin istehsalat zonasında elə qatılığıdır ki, iş günü ərzində işçilərə təsir edir, sonra isə keçib gedir;
Zəhərli maddələrin istehsalat zonasında elə qatılığıdır ki, iş günü ərzində işçilərin sağlamlığına heç bir təsir etmir;
- Zəhərli maddələrin istehsalat zonasında iş günü ərzində işçilərin sağlamlığına təsir etməməsinə;

Zəhərli maddələrin istehsalat zonasında elə qatılığdır ki, ətraf mühitdə arzu edilməz dəyişikliklər baş verir;

222 Zəhərli maddələrin zəhərlilik ölçüsü nə ilə müəyyən edilir?

- Havada olan zəhərli maddələrin cəmi ilə.
- Zəhərli maddələrin miqdarının artması ilə;
- Normal şəraitlə;
- Yol verilən qatılıqla (YVQ);
- Zəhərli maddələrin miqdarının azalması ilə;

223 Xroniki zəhərlənmələr necə əmələ gəlir?

- Təmiz havanın təsiri altında.
- Zəhərli maddələrin miqdarı normadan az olduqda;
- Normal şəraitdə maddənin təsirindən;
- Uzun müddət insan orqanizminə kiçik miqdarda daimi təsirindən;
- Qısa müddət ərzində böyük miqdar maddənin təsiri altında;

224 Peşə xəstəlikləri nə vaxt yaranır?

- İş yerindən qayıdarkən.
- Müdiriyyətin tapşırığını yerinə yetirərkən;
- Bədbəxt hadisə nəticəsində;
- Peşə zəhərlənmələrinin təsiri nəticəsində;
- Təşkilatın nəqliyyatında fəhlə və qulluqçuları iş yerinə apararkən;

225 Zədələnmələrin neçə faizi təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verir?

- 10
- 20
- 15
- 12
- 14

226 Zədələnmələrin neçə faizi təşkilatı və şəxsi səbəblərdən baş verir?

- 90
- 80
- 60
- 70
- 50

227 Atom elektrik stansiyası ətrafındakı ərazi necə adlanır?

- Texnoloji təhlükəli zona- 30-100 km.
- Bakteroloji təhlükəli zona-2 km; yoluxma zona-50 km;
- Yanğın təhlükəli zona-1 km; çirklənmiş zona-40 km;
- Sanitar mühafizə zonası-3 km, çirklənməsi ehtimal olunan zona-30 km;
- Texniki təhlükəli zona- 30 km; təhlükəli zona-70 km;

228 İstehsalat tullantıları necə emal olunurlar?

- Müvəqqəti taksiki tullantılar basdırmaq üçün müəyyən edilmiş poliqlonlarda.
- Təmizləyici qurğulardan keçirərək dənizlərə tullanırlar;
- Ümumi şəhər tullantı ərazisində, qazıntı və saxta sahələrində;
- Sənayedən xüsusi bərk məişət və təmizləyici qurğulardan çıxan toksiki tullantılar, əvvəlcədən təyin edilmiş poleqlonlarda basdırılır;
- Xüsusi ayrılmış radioaktiv qəbirsanlıqlarında;

229 İnsan bədəninin hansı nahiyəsində radioaktiv maddələr toplanırlar?

Dəri nahıyyəsinə: kobalt,, stronsiy, seziy toplanirlar.
 Orqanizmin və sistemlərin bütün nahıyyələrinə:tritium, deyerium və inertli qazlar;
 Peutoniy, seziy, lantan-mədə bağırsağ nahıyyəsinə toplanılır;
 ● Sümük nahıyyəsinə: kalsium, stronsium və plitoniya;
 Qara ciyər, mədə-bağırsağ, qalxanvari vəzə radioaktiv yod toplanır;

230 Radioaktiv təhlükəli obyektlərdə qəzaların miqyasları?

- Zənginləşmiş uranın emalı obyektində qlobal xarakterli qəzalar.
- Radioaktiv tullantılarının basdırılması ərazisində, lokal xarakterli qəzalar;
 Uran izotopunun emalı obyektlərində baş verən ümumi xarakterli qəzalar;
 Atom reaktoru yerləşmiş sahədə baş verən ərazi xarakterli qəzalar;
 Təmizləyici qurğularda milli xarakterli qəzalar;

231 Günəş şüalarının təsirindən, bir il müddətində, hansı miqdarda şüalanma təhlükəsizdir?

- 1 İldə 30 rentgen.
- 1 İldə 10 rentgen;
- 1 İldə 3 rentgen;
- 1 İldə 5 rentgen;
- 1 İldə 50 rentgen;

232 Şüalanma dozaları hansılardır?

- Mütənasib betta və neytron şüalanma dozası.
 Ərazi xarakterli udulan doza;
 Ərazi xarakterli qəbul edilən doza;
 ● Qəbul olunan, udulan və mütənasib dozalar;
 Ümumi xarakterli şüalanma dozası;

233 Kimyəvi təhlükəli maddələr hansılardır?

- Neyrotəsirli zəhərlərdən-fosforlu üzvü birləşmələr.
 Kəskin boğucu effekte malik olan dəm qazı və sianid turşusu;
 Kəskin yandırıcı effekte malik olan xlor və kükürd turşusu;
 ● Yüksək toksiki, qəza yaradan kimyəvi təhlükəli maddələr, həmçinin kəskin təsirli zəhərləyici maddələr;
 Kəskin ümumi zəhərləyici effekte malik fosgen, difosgen və sianidlər;

234 Kimyəvi təhlükəli obyektlər hansılardır?

- Ammiak istifadə edilən təmizləyici qurğu obyektlərində.
 Qara metallurjiya müəsisələri;
 İpək istehsalı müəsisələri;
 ● Kimyəvi, neftkimyəvi və neftistehsalı sənaye istehsalı obyektləri;
 Propan istifadə edilən soyuducu istehsal obyektləri;

235 Hansı miqdarda, ekoloji fonddan vəsait, təbiətin mühafizəsinə sərf edilməlidir?

- Baş və lokal təmizləyici sistemlərin yaradılmasına 100% vəsait xərcləri ayrılmalıdır.
 Tullantıların yox edilməsinə və qurğuların təmizlənməsinə 10% vəsait xərcləri ayrılmalıdır;
 Su təchizatı sisteminə 30% vəsait ayrılmalıdır;
 ● Təbiətin mühafizəsi tədbirlərinə 60% vəsait ayrılmalıdır;
 Atmosferdə tullantı qazlarının azalmasına 100% vəsait xərcləri ayrılmalıdır;

236 HFT təmin edən, maddi və iqtisadi xərclərin nəticələri hansılardır?

Xərclərin: Əməyin mühafizəsinə, insan-gün əmək itgisi, ambulator-stasionar müalicə profilaktika yardımı, həmçinin əlavə pasobiya xərcləri.
 Əmək şəraitinə yüksək komfort yaratmağa, çəkilən xərclər;

- Zəhmətkeşlərin əlilliyinə və əmək qabiliyyətinin itirilməsinə, məzuniyyətə, həmçinin turizmə çəkilən xərclər; mühafizə tikinti-insanların mühafizə konstruksiyaları vasitələrini əldə etmək, həmçinin əhalinin maariflənməsi üçün çəkilən xərclər;
- Əmək çəraitində fizioloji yüksək tərtlərin əməlinə çəkilən xərclərdir;

237 Nəmliyi ölçən psixrometr neçə növdə olur?

- 6
- 4
- 3
- 2
- 5

238 Neçə cür nəmlik mövcuddur?

- 3
- 5
- 4
- 2
- 6

239 30 m³ həcmi olan istehsalat otağında, havanın dəyişdirilməsi üçün tətbiq edilən ventilyatorun sürəti (hava dəyişməsi) neçə m/saatdır?

- 8
- 40
- 30
- 20
- 15

240 Neqativ amillərin insan orqanizminə hansı təsirləri olur?

- Yaddaşın zəiflənməsi.
- İşdə texniki təhlükəsizliyin azalmasına;
- Sinir sisteminin pozulmasına;
- Qan təzyiqinin artması və diqqətin yayılması, iş qabiliyyətinin aşağı düşməsi;
- İş vaxtının azalması;

241 Orqanizmin ayrı – ayrı üzvünə təsir edən müxtəlif maddələr necə adlanar?

- Qrup halında təsir
- Tək – tək təsir;
- Birgə təsir;
- Təcrid olunmuş;
- Öz – özünə təsir

242 III sinif təhlükəli maddələrin yol verilən qatılığı (YVQ) nə qədər olmalıdır?

- YVQ > 1,5-15 mq/m³.
- YVQ < 1,2-12 mq/m³;
- YVQ < 1,5-11 mq/m³;
- YVQ < 0,1 – 10 mq/m³;
- YVQ > 1,0-13 mq/m³;

243 II sinif təhlükəli maddələrin yol verilən qatılığı (YVQ) nə qədər olmalıdır?

- YVQ > 0,1 mq/m³.
- YVQ < 0,3 mq/m³;
- YVQ < 0,2 mq/m³;

- $YVQ < 0,1 - 1 \text{ mq/m}^3$;
 $YVQ < 0,4 \text{ mq/m}^3$;

244 I sinif təhlükəli maddələrin yol verilən qatılığı (YVQ) nə qədər olmalıdır?

- $YVQ > 0,2 \text{ mq/m}^3$.
 $YVQ > 0,2 \text{ mq/m}^3$;
 $YVQ < 0,3 \text{ mq/m}^3$;
- $YVQ < 0,1 \text{ mq/m}^3$;
 $YVQ > 0,15 \text{ mq/m}^3$;

245 Sənaye müəssisələrində sağlam – gigiyenik şərait yaratmaq məqsədi ilə layihələrdə hansı otağın olması nəzərdə tutulmalıdır?

- Səhiyyə məntəqəsi.
Oxu zalı;
İdman zalı;
- Sanitariya – məişət otaqları;
Oxu və idman zalı;

246 İonlaşma şüalanmalarının təsirini qiymətləndirən kəmiyyət hansıdır?

- Təbii işıqlanma dozası.
Səs –küy dozası
İşıqlanma dozası
- Şüalanma dozası
Titrəyiş dozası

247 Bir milliküri neçə Bekkerdir (Bk)?

- $1 \text{ mki} = 3,9 \cdot 10^{10} \text{ Bk}$
 $1 \text{ mki} = 2,8 \cdot 10^{10} \text{ Bk}$
 $1 \text{ mki} = 3,1 \cdot 10^{10} \text{ Bk}$
- $1 \text{ mki} = 3,7 \cdot 10^{10} \text{ Bk}$
 $1 \text{ mki} = 3,8 \cdot 10^{10} \text{ Bk}$

248 Praktikada radiaktivliyi ölçmək üçün (nisbətən kiçik) hansı vahiddən istifadə edilir?

- kl/kqam.
küri;
milliqram;
- milliküri;
C/kqam;

249 Radiaktivliyin ölçülməsi üçün hansı vahid qəbul edilmişdir?

- m.
kq;
C/kq;
- Bk;
ton;

250 Rentgen şüalanması nədən ibarətdir?

- Elektromaqnit şüalanmadan.
Radiativ parçalanmadan yaranan elektron və pozitron axınlarından;
Maddənin buraxdığı heliumun nüvə atomları axınından;
- Müəyyən elektron axını ilə bombardıman edilməsində yaranan yüksək tezlikli elektromaqnit dalğalarından;

Nüvə reaksiyaları prosesində bir atomun digərinə çevrilməsi nəticəsində yaranan yüksək tezlikli elektromaqnit şüalanmalarından;

251 Sadə daldalanacaqların tutumu neçə nəfər üçün nəzərdə tutulur?

- 50-100 nəfər
- 20-30 nəfər
- 15-20 nəfər
- 10-50 nəfər
- 30-40 nəfər

252 Sadə daldalanacaq zərbə dalğasının təsirini neçə dəfə azalda bilər?

- 6 dəfə
- 3.5-3 dəfə
- 4-5 dəfə
- 2.5-3 dəfə
- 4.5- 5.5 dəfə

253 Elektrik mənbələrində istehsal edilən elektrik enerjisi hansı üsullarla uzaq məsafəyə ötürülür?

- Cərəyan şiddətinin stabilizator vasitəsi ilə artırılması və ya gərginliyin transformator vasitəsi ilə artırılması yolu ilə;
- Cərəyan şiddətinin stabilizator vasitəsi ilə artırılması və ya gərginliyin eyni üsulla artırılması yolu ilə;
- Elektrik mənbələrində istehsal edilən elektrik enerjisi uzaq məsafəyə stabilizator vasitəsi ilə ötürülür;
- Cərəyan şiddətinin transformatorlarda artırılması və ya gərginliyin eyni üsulla artırılması yolu ilə;
- Cərəyan şiddətinin stabilizator vasitəsi ilə artırılması yolu ilə;

254 Elektrik cərəyanından fərdi mühafizə vasitələri hansılardır?

- dəmir kəlbətin və pambıq əlcəklər, qaloşlar;
- dielektrik əlcəklər, qaloşlar, təcrid edici alətlər və astarlar, rezin ayaqaltılar və dəmir kəlbətin;
- pambıq əlcəklər, qaloşlar, təcrid edici alətlər və astarlar, rezin ayaqaltılar;
- dielektrik əlcəklər, qaloşlar, təcrid edici alətlər və astarlar, rezin həsirlər;
- pambıq əlcəklər, qaloşlar, təcrid edici alətlər və astarlar, rezin ayaqaltılar və dəmir kəlbətin;

255 Kompüter arxasında cəmi işləmə müddəti, yaşlılar üçün neçə saatdır?

- 4 saata qədər;
- 3 saata qədər;
- 1 saata qədər;
- 6 saata qədər;
- 2 saata qədər;

256 Kompüter arxasında cəmi işləmə müddəti, şagirdlər üçün neçə saatdır?

- 10 saat;
- 1.5 saat
- 1-2 saat;
- 45-90 dəqiqə;
- 45 dəqiqəyə qədər;

257 Kompüter arxasında ardıcıl işləmə müddəti, yaşlı insanlar üçün neçə saatdır?

- 1 saata qədər;
- 1 saatdan artıq;
- 3 saata qədər;
- 2 saata qədər;
- 45 dəqiqəyə qədər;

258 Kompüter arxasında ardıcıl işləmə müddəti, tələbələr üçün neçə saatdır?

- 1-3 saat;
- 45 dəqiqə;
- 1 saata qədər;
- 1-2 saat;
- 2 saata qədər;

259 Elektromaqnit sahəsi insan orqanizminə necə təsir göstərə bilər?

- daimi və yerli təsir;
- qismən, ümumi və yerli təsir;
- daimi, ümumi və yerli təsir;
- daimi və müvəqqəti, ümumi və yerli təsir;
- daimi və qismən, ümumi və yerli təsir;

260 İnsan elektromaqnit sahəsinin hansı tezliyinə daha həssasdır?

- 400-700HHers daha həssasdır;
- 60-70HHers daha həssasdır;
- 10-40HHers daha həssasdır;
- 40-70HHers daha həssasdır;
- 4-700HHers daha həssasdır;

261 Təbii elektromaqnit spektrinin tezliyi hansı dalğaları əhatə edir?

- 1000- 100.000 Hers və 10 HiqaHers tezlikli dalğalar;
- 10.000-100.000 Hs tezlikli dalğalar;
- 100.000 Hs tezlikli dalğalar;
- tezlik dalğaları onda bir və yüzdə bir Hers-dən, mində bir pay HiqaHers-sə qədər;
- 1000- 100.000 Hers və 100 HiqaHers tezlikli dalğalar;

262 İnsan daim hansı elektromaqnit sahənin təsiri altında olur?

- Yer kürəsini və stratosferin elektromaqnit sahənin təsiri altında olur;
- Atmosferin maqnit sahənin təsiri altında olur;
- Ayın elektromaqnit sahənin təsiri altında olur;
- Yer kürəsini elektromaqnit sahənin təsiri altında olur;
- Atmosferin elektromaqnit sahənin təsiri altında olur;

263 Elektromaqnit impulsunun yayılma sürəti neçədir?

- 350.000km/san;
- 10.000km/san;
- 100.000km/san;
- 300.000km/san;
- 30.000km/san;

264 Elektromaqnit dalğanın ölçü vahidi nədir?

- Alfa- α ;
- Hs;
- Om;
- Iyamda-l;
- Kq/san;

265 Elektromaqnit sahə nə ilə xarakterizə edilir?

- ultrasəs dalğası ilə;

- elektrik impulsu ilə;
- elektrik gərginliyi ilə;
- dalğanın uzunluğu ilə;
- zərbə dalğası ilə;

266 Şimçək nədir?

- ildırımın müşayiət edir, atmosferdən eşidilən infrasəsdir;
- elektrik boşalmasıdır;
- fiziki hadisədir;
- ildırımın müşayiət edən, atmosferdən eşidilən səsdür;
- ildırımın müşayiət edən, atmosferdən eşidilən ultrasəsdir;

267 Hansı cihazlarla iş aparmaq daha təhlükəlidir?

- havada yerləşən cihazlarla;
- otaqlarda yerləşən cihazlarla;
- xəbərdarlıq etmədən, cərəyandan ayrılan cihazlarla;
- xəbərdarlıq etmədən, cərəyana qoşulan cihazlarla;
- Söndürülmüş cihazlarla;

268 Hansi otaqlar xüsusi ilə elektrik təhlükəli sayılır?

- o otaqlar ki, orada fiziki aktiv mühit mövcuddur;
- o otaqlar ki, orada kimyəvi passiv mühit mövcuddur;
- o otaqlar ki, orada kimyəvi və bioloji aktiv mühit mövcuddur;
- o otaqlar ki, orada kimyəvi aktiv mühit mövcuddur;
- o otaqlar ki, orada bioloji aktiv mühit mövcuddur;

269 Hansi otaqlar daha çox elektrik təhlükəli sayılır?

- o otaqlar ki, orada havanın rütubəti 100% yaxındır;
- o otaqlar ki, orada havanın rütubəti 100% yaxındır;
- o otaqlar ki, orada havanın rütubəti 10% yaxındır;
- o otaqlar ki, orada havanın rütubəti 90% yaxındır;
- o otaqlar ki, orada havanın rütubəti 80% yaxındır;

270 Sənayedə neçə cür təhlükəli amillər baş verə bilər?

- 3 cür
- 4 cür
- 1 cür
- 2 cür
- 7 cür

271 Sənayedə baş verən təhlükəli amillər necə təsnifat edilir?

- fiziki, kimyəvi, bioloji;
- fiziki, kimyəvi, bioloji, psixofiziolooji və texniki;
- kimyəvi, bioloji, psixofiziolooji;
- fiziki, kimyəvi, bioloji, psixofiziolooji;
- fiziki, kimyəvi, psixofiziolooji;

272 Hansı şərtlər yerinə yetirildikdə, güclü əl açarlarını yandırmaq söndürməyə icazə verilir?

- yalnız təcrid edici əlcəklərdə və qaloşlarda;
- yalnız pambıq əlcəklərdə;
- yalnız rütubət 80% olduqda və təcrid edici əlcəklərdə;
- Pambıq əlcəklərdə və qaloşlarda;

rütubət 80% olduqda;

273 İldırım ötürücüsünün elementləri hara birləşdirilir?

apanıcı əsas qurğuya birləşdirilir, bəzən də dəzgaha və cihazlara quraşdırılır;

dam örtüyünə birləşdirilir, bəzən də yanğınsöndürən cihaza quraşdırılır;

- apanıcı əsas qurğuya birləşdirilir, bəzən də binanın decor elementlərinə daxil edilir;
- apanıcı əsas qurğuya birləşdirilir, bəzən də mebelə quraşdırılır;
- apanıcı əsas qurğuya birləşdirilir, bəzən də dəzgaha quraşdırılır;

274 Sıfırlama cihazının iş prinsipi nədən ibarətdir?

Avadanlığın metal səthinə gərginliyin toxunmaması nəticəsində, naqıl və cihaz arasında qısa qapanmanın yaranmamasına səbəb olur və sabit gərginlik yaranır;

Avadanlığın metal səthinə gərginliyin toxunmaması nəticəsində, naqıl və cihaz arasında qısa qapanmanın yaranmamasına səbəb olur;

Avadanlığın metal səthinə gərginliyin toxunmaması nəticəsində, naqıl və cihaz arasında qısa qapanmaya səbəb olur;

- Avadanlığın metal səthinə gərginliyin toxunması, naqıl və cihaz arasında qısa qapanmaya səbəb olur;
- Avadanlığın metal səthinə gərginliyin toxunması nəticəsində, naqıl və cihaz arasında yüksək gərginliyin yaranmamasına səbəb olur;

275 Hansı sıfırlama cihazları sizə məlumdur?

TN-2C,TN-2S, NT-SR;

- TN-C, TN-C-S, TN-S;
- TN-C,TN-S, NT-SR;
- TN-C,TN-2S, NT-SR;
- TN-1C,TN-2S, NT-SR;

276 Sıfırlama necə baş verir?

Hava ilə baş verir;

Antenna vasitəsi ilə;

Təbii yolla baş verir;

Yüksək gərginlik altında baş verir;

- Xüsusi ötürücülər vasitəsi ilə həyata keçirilir;

277 Torpaqlama cihazı neçə hissədən ibarətdir?

5

- 2
- 1
- 3
- 4

278 Torpaqlamanı hansı məqsədlə həyata keçirirlər?

elektrik ötürücülüyünün artırılması məqsədi ilə;

elektrikdən təhlükə üçün;

- elektrik təhlükəsizliyi məqsədi ilə;
- müqavimətin artırılması üçün;
- gərginliyin artırılması üçün;

279 Sıfırlama nədir?

Bu məqsədyönlü olaraq mənbədən gələn dəyişkən elektrik naqilinin, elektrik avadanlıqlarının naqilinin sıfır xətti ilə birləşməsidir;

- Bu məqsədyönlü olaraq mənbədən gələn elektrik naqilinin sıfır xəttinin, elektrik avadanlıqlarının naqilinin sıfır xətti ilə birləşməsidir;

Bu məqsədyönlü olaraq mənbədən gələn sabit elektrik naqilinin, elektrik avadanlıqlarının naqilinin sıfır xətti ilə birləşməsidir;

Bu qəsdən olaraq mənbədən gələn sabit elektrik naqilinin, elektrik avadanlıqlarının naqilinin sıfır xətti ilə birləşməsidir;

Bu məqsədyönlü olaraq mənbədən gələn elektrik naqilinin, elektrik avadanlıqlarının naqilinin sıfır xətti ilə birləşməsidir;

280 İldırımötürücünün torpaqlama hissəsi nə üçündür?

- torpaqla təmasda olmaq üçündür;
- istilik ötürməsinə qulluq edir;
- cihazın yerləşdirilməsinə qulluq edir;
- diəlektrikdir;
- elektrik naqilinin funksiyasını yerinə yetirir;

281 Torpaqlayıcı cihazın ötürücü hissəsi nəyə xidmət edir?

- o ildırımötürücüyə gələn istiliyi soyutmaq üçün xidmət edir;
- o ildırımötürücüyə gələn rütubəti və istiliyi aradan qaldırılmaq üçün xidmət edir;
- o ildırımötürücüyə gələn rütubəti qurutmaq üçün xidmət edir;
- o ildırımötürücüyə gələn suyu aradan qaldırılmaq üçün xidmət edir;
- o ildırımötürücüyə gələn zərbəni aradan qaldırılmaq üçün xidmət edir;

282 Elektromaqnit sahə nədir?

Gözəgörünməz infraqırmızı şualar başa düşülür.

Elektromaqnit sahə maqnit sahəsinə deyilir.

Elektromaqnit sahə elektrik sahə kimi təqdim olunur.

- Elektromaqnit sahəsi materianın xüsusi formulası kimi müəyyənləşmişdir.
- Elektromaqnit sahəsi elektrik və maqnit sahələrinin qarşılıqlı əlaqəsinə deyilir.

283 Mühafizə yerləbirləşdiricisinin müqaviməti neçə Om-dur?

- 40 Om;
- 20 Om;
- 50 Om;
- 60 Om;
- 70 Om.

284 İnsan bədəninin müqaviməti neçə Om – dur?

- 1200 Om.
- 40 Om;
- 50 Om;
- 1000 Om;
- 500 Om;

285 Elektromaqnit şualanma nədir?

- Mühitdə əmələ gələn elektromaqnit sahəsi başa düşülür;
- Yüksək tezlikli elektrik sahəsi başa düşülür.
- İonlaşdırıcı elektromaqnit sahəsinin hissələridir.
- Atmosferdə tərkibində elektromaqnit sahəsinin əmələ gəlməsi;
- Mühitin elektromaqnit vəziyyətidir;

286 İstehsalat otaqlarında bütün elektrik qurğuları və elektrikle işləyən avadanlıqlar, hərəkətdə olan nəqliyyat vasitələri və qaldırıcı qurğuların gövdələri hara birləşdirilməlidir?

- Naqillə;
- Yerlə;

Borularla;
Su kəməri ilə;
Qaz kəməri ilə;

287 Elektrik cərəyanı nəyə deyilir?

- elektrik cərəyanı molekulların hərəkətidir;
- elektrik cərəyanı naqillərdə yüklü hissəciklərin istiqamətləndirilmiş hərəkətidir;
- elektrik cərəyanı yüksüz hissəciklərin istiqamətləndirilmiş hərəkətidir;
- elektrik cərəyanı neytronların hərəkətidir;
- elektrik cərəyanı protonların hərəkətidir;

288 Elektromaqnit sahəsindən və şualarından mühafizə sistemi necə olmalıdır?

- Fərdi mühafizə üsulu: məişət, mobi, ofis texnikasının təhlükəsiz təyinatına və insanların sağlamlığının qorunması üçün müəyyən edilmiş müddətdə istifadə etmək.
- Şəbəkə elektromaqnit sahələrindən 20 m aralı yerləşdirilməlidir; mobil telefonlar, kompyutorlar və məişət texnikaları;
- Texniki mühafizə üsulu: ötürücü stansiyaların ən azı 50 metr məsafədə yerləşdirilməsi;
- Passiv mühafizə üsulu: telefondan, texnikadan, kompyutordan və yüksək tezlikli sobalardan istifadə müddətlərini dəyişməklə;
- Arxiv mühafizə üsulu: fazaları, tezliyi, vaxtı, amplitudanı və məsafəni dəyişməklə;

289 Mobil telefonlarının təhlükəsiz daşıma yeri haradadır?

- Müntəzəm şalvarın sağ cibində.
Döş cibində, aktiv vəziyyətdə;
- Əlverişli sahə sumka, yaxud yuxarı paltarın kənar cibində;
- Xüsusi qovluqda, kəmərə birləşdirərək;
Əlində hər bir rejimlərdə;

290 Kompyutor arxasında ardıcıl işləmə müddəti yaşdan asılı olaraq nə qədərdir?

- Şagirdlər ardıcıl işləmə müddəti -10-30 dəq; Tələbələrin ardıcıl işləmə müddəti 1-2 saat; Ümumi işləmə müddəti sutkada -3 saatadək.
- Şagirdlər ardıcıl işləmə müddəti -20-30 dəqiqə; Tələbələrin ardıcıl işləmə müddəti 0,5-1 saatadək; Ümumi işləmə müddəti sutkada -2,5 saatadək.
- Şagirdlər ardıcıl işləmə müddəti -1-2saat; Tələbələrin ardıcıl işləmə müddəti 4-5 saat; Ümumi işləmə müddəti sutkada -3 saatadək.
- Şagirdlər ardıcıl işləmə müddəti -30-40 dəq; Tələbələrin ardıcıl işləmə müddəti 2-3 saat; Ümumi işləmə müddəti sutkada -4 saatadək
- Şagirdlər ardıcıl işləmə müddəti -30-40 dəq; Tələbələrin ardıcıl işləmə müddəti 3-4 saat; Ümumi işləmə müddəti sutkada -5 saatadək.

291 Mobil telefonlarda mühafizə üsulları hansıdır?

- 10-11 dəqiqə ardıcıl danışmaq olar;
1 (bir) gün ərzində 1-2 saat ardıcıl danışmaq olar.
2-3 saat ərzində ardıcıl danışmaq və musiqiyə qulaq asmaq olar.
- 3-4 dəqiqə ardıcıl danışmaq məsləhət deyil;
- 40-50 dəqiqə ardıcıl danışmaq olar;

292 Televizorların mühafizə radiusları nə qədərdir?

- 36sm-1m, 51 sm ekranla-2m, 81sm-3m, 102sm ekranla-4m;
81 sm ekranla -2 m, 102 sm ekranla -3,5 m;
102 sm ekran və artıq olduqda isə -6 metr məsafədə yerləşdirmək lazımdır.
6 sm ekranla-2 m, 51 sm ekranla-3 m, 102 sm ekranla -5 m;
81 sm ekranla 2 m, 102 sm ekranla -3 m;

293 Məişət və ofis texnikasının təsirindən mühafizə üsulları hansıdır?

Məişət texnikasını otağın küncündə yerləşdirərək.

Məişət texnikasının yerlə birləşdirmə;

1,5 məsafədən uzaqda dayanmaqla;

2 saatdan az vaxtla işləmək;

- Müddət və məsafə

294 Manitorlarla təmasda olduqda insanlar hansı xəstəliklərə düçar olurlar?

Ümumi vestibulyar aparatının işləmə koordinasiyasının pozulması nəzərə çarpır.

Endokrin sisteminin sıradan çıxması;

- Üzün dərisi, görmə üzvlərinə, katarakta və orqanizmin hüceyrələrinə;
- Başda beyin silkələnməsi;
- Onurğa beyin suxurlarının tərpənməsi;

295 Elektromaqnit sahəsinin insanlara təsiri necədir?

Onun beyin-sümük sisteminə şiddətli təsir göstərməsi;

- Elektromaqnit sahəsinin insanların mərkəzi sinir sisteminə və imunitetinə təsir etməsi;
- İnsanların ümumi səhhətinin sıradan çıxmasına təsir edir;
- Elektromaqnit sahəsinin insanların qavrama və görmə əsəb sisteminə təsir edir.
- İnsanların mədə-bağırsaq sisteminə nəzərə çarpan halda təsir etməsi;

296 İldırım qəbul edən hissə nəyə xidmət edir?

o ildırımötürücüsünü bərkidilmək üçün xidmət edir;

- o ildırım zərbəsinin qəbulu üçün xidmət edir;
- o ildırım zərbəsinin ötürmək üçün xidmət edir;
- o ildırım zərbəsinin neytrallaşdırılmasına xidmət edir;
- o ildırım zərbəsinin bərkidilməsinə xidmət edir;

297 İldırım ötürən nədir?

Bu cihaz, ildırıma qarşı və ondan qorunmaq üçün xidmət edir, bina və qurğuların üzərinə və daxilində quraşdırılır;

İldırımı tutmaq üçün qurğudur;

Radioqəbuledici qurğusudur;

Bu cihaz, ildırıma qarşı və ondan qorunmaq üçün xidmət edir, bina və qurğuların daxilində quraşdırılır;

- Bu cihaz, ildırıma qarşı və ondan qorunmaq üçün xidmət edir, bina və qurğuların üzərinə quraşdırılır;

298 Elektrik təhlükəsizliyinə görə iş otaqları neçə qrupa bölünür?

6

4

- 3

2

1

299 Elektrik təhlükəsizliyi nəyə deyilir?

elektrik enerjisi ilə iş, zəhərli və təhlükəli maddələrin qarşısını almaq üçün təşkilati tədbirlər və texniki vasitələrin bir sistemidir;

- elektrik enerjisi ilə iş, zəhərli və təhlükəli təsirlərin qarşısını almaq üçün təşkilati tədbirlər və texniki vasitələrin bir sistemidir;

elektrik enerjisi ilə iş və təhlükəli maddələrin qarşısını almaq üçün təşkilati tədbirlər sistemidir;

elektrik enerjisi ilə iş zamanı, zəhərli təsirlərin qarşısını almaq üçün tədbirlər planı və sistemidir;

elektrik enerjisi ilə iş, zəhərli təsirlərin qarşısını almaq üçün təşkilati tədbirlər sistemidir;

300 Dielektrik ekrandan nə vaxt istifadə edilir?

gərginlikli zəyif olduqda;

- yüksək gərginlikli şəbəkənin, alcaq gərginlikli şəbəkədən ayrılması mümkün olmadıqda;

sabit gərginlikli cərəyandan istifadə etdikdə;
gərginliklik olmadıqda;
gərginlik yüksək olduqda;

301 Texniki təhlükəsizlik qaydalarının pozulması nə vaxt baş verir?

- işdən sonra ustanın yerində olmaması;
- iş icrası zamanı ustaların yerdəyişməsinə yol verdikdə;
iş icrası zamanı gigiyenik vasitələrin olmaması;
ustalar yerində olmadıqda;
inşaatçı yerində olmadıqda;

302 İstehsalatda yüksək və alçaq gərginlikli şəbəkələrin yerləşdirilməsi necə olmalıdır?

- birlikdə;
- ayrı-ayrı;
ümumi;
fasilələrlə;
ardıcıl;

303 Şəbəkədaxili yüksək gərginlikli naqillər necə fərqləndirilir?

- sarı rənglə;
- qırmızı rənglə;
ağ rənglə;
qara rənglə;
narıncı rənglə;

304 Müəssələrdə elektriklər, peşə kimi neçə qrupa ayrılırlar?

- ağır gərginlikli elektrik ustaları;
sabit gərginlikli elektrik ustaları;
daha ağır gərginlikli elektrik ustaları;
- yüksək gərginlikli elektrik ustaları, aşağı gərginlikli elektrik ustaları;
orta gərginlikli elektrik ustaları;

305 Yüksək gərginlikli elektrikrik avadanlıqlarından alcaq gərginliyə ötürülməsi üçün təhlükəsizlik tədbirləri necə olmalıdır?

- birgə yerləşdirilməlidir, hüsusi rənglə nişanlanmalıdır, ekranla ayrılmamalıdır;
- şəbəkədən ayrı yerləşdirilməlidir, dielektrik ekranla ayrılmalıdır, xüsusi rənglə nişanlanmalıdır;
birgə yerləşdirilməlidir, dielektrik ekranlara ayrılmalıdır, hüsusi rənglə nişanlanmalıdır;
şəbəkədən ayrı yerləşdirilməlidir, dielektrik ekranlara ayrılmalıdır, qara rənglə nişanlanmalıdır;
şəbəkədən ayrı yerləşdirilməlidir, hüsusi rənglə nişanlanmalıdır, ekranla ayrılmalıdır;

306 Konstruktiv təlimatlandırmanın şərtləri hansılardır?

- boru xətlərinin yoxlanması;
- kabel xətlərinin yoxlanması;
- izolyasiya avadanlıqlarının yoxlanması, ildırım ötürən avadanlığın sazlığı, yerlə 0 birləşməsinin vəziyyətinin yoxlanması;
energetiklərin təlimatlandırılması;
konstruktiv elementlərin yoxlanması;

307 Texnoloji təlimatlandırmaya nələr aiddir?

- kommunikasiya xətlərinin yoxlanması.
- yüksək gərginlikli elektrikrik xətlərində yerlə birləşmənin və izolyasiyanın yoxlanması.
açıq xətlərin yoxlanması.

aşağı gərginlikli elektrik xətlərin yoxlanması.
sabit cərəyan xətlərin yoxlanması.

308 Elektrik avadanlıqlarının təhlükəsizliyi istismarı zamanı neçə təlimat növü var?

- 6
- 3
- 4
- 5
- 2

309 Elektrik təhlükəsizliyinin təlimatlandırılması neçə istiqamətdə aparılır?

- 4
- 5
- 3
- 2
- 1

310 İldırım ələhinə bina və qurğular neçə kateqoriyaya bölünür?

- 4
- 5
- 2
- 3
- 1

311 İldırım otürücüsü neçə hissədən ibarətdir?

- yerlə birləşdiricidən;
- ildırım qəbul edən, cərəyan keçirən, yerlə birləşdirici;
- ildırım qəbul edən, cərəyan keçirən;
- ildırım qəbul edən;
- bir neçə hissədən;

312 İldırım zərbələri elektrik naqillərində nə kimi fəsadlar yarada bilər?

- dam örtüklərində yüngül zədələnmələrə;
- elektrik dirəklərinin itirilməsi;
- yanğınlar və qısa qapanmalara;
- yüngül dərəcəli dağıntılara;
- naqillərdə ərimələrə;

313 Bina və qurğuları ildırımdan qorumaq üçün nədən istifadə olunur?

- dam örtüklərindən;
- ildırım otürücüsündən;
- antenalardan;
- modil şəbəkələrdən;
- kabel xətlərdən;

314 Gərginliyi 1000V qədər olan elektrik qurğularında əsas mühafizə vasitələri hansılardır?

- adi əlcəklər;
- dielektrik əlcəkləri, montyor alətləri;
- qayıçı;
- kaska;
- kəlbətin;

315 Fərdi mühafizə vasitələrindən nə vaxt istifadə olunur?

- yüksək gərginlik olmadıqda;
- açıq naqillərlə iş zamanı;
- havada;
- sabit cərəyan olmadıqda;
- aşağı gərginlik olmadıqda;

316 Naqillərdə izolyasiyanın zədələnməsi nəyə səbəb olur?

- partlayışa;
- qısa qapanmaya;
- çox yüklənməyə;
- əriməyə;
- yanmaya;

317 İzolyasiya edilmiş naqıl harada istifadə olunur?

- radiostansiyalarda;
- kommunal təsərrüfat sahələrində, məişətdə və sənayedə;
- yalnız avtomobillərdə;
- kommunikasiya xətlərində;
- mobil operatorlarda;

318 Elektrik izolyasiya nədir?

- İzolyasiya- bioloji qatdır;
- İzolyasiya- naqilin üzərinə çəkilmiş kimyəvi maddədir;
- İzolyasiya- otürücü maddədir;
- İzolyasiya- fiziki-kimyəvi üsuldur;
- İzolyasiya- fərqləndirici qatdır;

319 Addım gərginliyinin ən böyük potensial nöqtəsi harada yaranır?

- naqilin başlanğıcında;
- naqilin yerlə toxunan nöqtəsində;
- naqilin uc hissələrində;
- naqilin hər yerində;
- naqilin orta hissəsində;

320 Addım gərginliyi nəyə deyilir?

- elektrik gərginliyi mənbəyindən beş addım məsafə;
- elektrik gərginliyi mənbəyindən bir neçə addım məsafə;
- elektrik gərginliyi mənbəyindən bir addım məsafə;
- bir-birindən addım məsafəsində yerləşən, bir və iki nöqtələri arasındakı potensial fərqə addım gərginliyi deyilir;
- elektrik gərginliyi mənbəyindən bir- iki addım məsafə;

321 Gərginliyə qarşı insan bədəninin müqaviməti hansı amillərdən asılıdır?

- qecə və gündüzdən;
- havanın istiliyindən;
- insan yaşından;
- insanın psixoloji vəziyyətindən, havanın nəmliyindən və s.;
- insan cinsindən, havanın temperatüründən;

322 İnsan orqanizmi neçə Hers tezlikli cərəyana müqavimət göstərə bilər?

1400 Hers

- 1200 Hers
- 1100 Hers
- 1000 Hers
- 1300 Hers

323 İnsan bədəninin piy qatının neçə Hers tezlikli cərəyana qarşı müqaviməti var?

- 300-1500 Hers
- 700-1200 Hers
- 500-1100 Hers
- 600-1000 Hers
- 500-1300 Hers

324 İnsan bədəninin dəri örtüyünün neçə Hers cərəyana qarşı müqaviməti var?

- 60 Hers
- 45 Hers
- 40 Hers
- 50 Hers
- 70 Hers

325 Cərəyanın yerlə yayılma zonasının radius sahəsi nə qədərdir?

- 10 metr
- 15 metr
- 30 metr
- 20 metr
- 25 metr

326 İnsan orqanizminə daha təhlükəli cərəyan növü hansıdır?

- orta cərəyan;
- alcaq cərəyan;
- dəyişən cərəyan;
- sabit cərəyan;
- yüksək cərəyan;

327 Sabit cərəyan nədir?

- 100V yuxarı olan gərginlik sabit cərəyandır;
- 300V yuxarı olan gərginlik sabit cərəyandır;
- 400V yuxarı olan gərginlik sabit cərəyandır;
- 500V yuxarı olan gərginlik sabit cərəyandır;
- 200V yuxarı olan gərginlik sabit cərəyandır;

328 Dəyişən cərəyan nədir?

- 900V qədər olan gərginlik;
- 700V qədər olan gərginlik;
- 600V qədər olan gərginlik;
- 500V qədər olan gərginlik;
- 800V qədər olan gərginlik;

329 Elektrik qurğularının istismarında təhlükəsizlik tədbirləri hansılardır?

- izolyasiyasız, yerlə birləşdirmə, sabit cərəyanın tətbiqi;
- etibarlı izolyasiya, yerlə birləşdirmə, yüksək gərginliyin tətbiqi;
- etibarlı izolyasiya, yerlə birləşdirmə, sabit gərginliyin tətbiqi;
- etibarlı izolyasiya, yerlə birləşdirmə, az gərginliyin tətbiqi;

etibarlı izolyasiya, yerlə birləşdirmə, dəyişən gərginliyin tətbiqi;

330 Elektrik zərbəsi insan orqanizminə neçə təsir edir?

- ürək bulanma;
- baş ağrısı;
- baş gicəllənmə;
- Əzələlərin iflici;
- ayaqlarda ağrı;

331 Elektrik zədələnməsi insan orqanizminə neçə təsir edir?

- baş gicəllənmə;
- ayaqlarda zəyiflik;
- gözlərin qismən tutulması;
- dərinin zədələnməsi, cüzi yanıqlar, huşun itməsi;
- ağızda quruluq, huşun itməsi;

332 Elektrik zədələnmələri neçə cür olur?

- 5
- 1
- 3
- 2
- 4

333 Yüksək gərginlikli cərəyanın insan orqanizminə termiki , bioloji və psixoloji təsiri nədən ibarətdir?

- kimyəvi intoksikasiyalar,
- insan orqanizmində ümumi zəyiflik,
- müxtəlif bədən xəsarətləri,
- termiki - müxtəlif dərəcəli yanıqlar, bioloji- qan və limfaların parçalanması, psixoloji- iflic və qıcolma, psixoloji gərginlik,

334 Neçə volt aşağı gərginlik insan orqanizminə zərərverici təsir göstərə bilər?

- 18-40V
- 15-80V
- 14-90V
- 120V-dan yuxarı
- 16-60V

335 Neçə volt aşağı gərginlik insan orqanizminə zərərverici təsir göstərmir?

- 18-220V
- 15-179V
- 14-150V
- 12-120V
- 16-200V

336 Yüksək gərginlik necə ötürülür?

- stabilizatorla;
- hüsusi qurğularla;
- maşınla;
- xüsusi transformatorlarla;
- naqiillə;

337 Yüksək gərginlik əsasən harada istifadə edilir?

- məişətdə;
- fabrikdə;
- yüngül sənayedə;
- cərəyan ötürmələrində;
- zavodda;

338 Yüksək gərginlikli cəryana neçə Volt gərginlik dahildir?

- 5 kV, 50 kV, 300 kV;
- 30kV,100 kV ,600 kV və daha çox;
- 20 kV ,80 kV , 500 kV;
- 15 kV,70 kV,400 kV;
- 10 kV,60 kV,350 kV;

339 Alcaq gərginlik hansı sahələrdə istifadə olunur?

- metroda;
- zavodda;
- ağır sənayedə;
- rabitə, poçt sahəsində;
- fabrikdə;

340 İstehsalatda neçə volt gərginlikdən istifadə edilir?

- 250V, 350V, 500V;
- 180V, 250V,400V;
- 100V,200V, 350V;
- 120 V,220V, 380V;
- 220V, 300V, 450V;

341 Alcaq gərginlikli cəryana neçə volt gərginlik dahildir?

- 20-120 V qədər;
- 25-135 V qədər;
- 10-130 V qədər;
- 12-120 V qədər;
- 12-135 V qədər;

342 Dəyişkən cəryan harada istehsal edilir?

- məişətdə;
- zavodlarda;
- avtomobil qurğularında;
- atom və su elektrik stansiyalarında;
- mənzil kommunal idarələrində;

343 Dəyişkən cəryanın istifadə obyektləri hansılardır?

- metroda;
- elektrikdə;
- tramvayda və metroda;
- İstehsalatda və məişət avadanlıqlarında;
- trolleybuslarda;

344 Elektrik cərəyanının növləri hansılardır?

- ultradalğalı cərəyan;
- qısdalğalı cərəyan;
- alcaq cərəyan, yüksək cərəyan;

- sabit cərəyan, dəyişən cərəyan;
uzundalğalı cərəyan;

345 Elektrik cərəyanının ölçü vahidi nədir?

- Nyuton;
- Kuri;
- Volt;
- Amper;
- Hers;

346 Yüzlük rabitə sistemi nədir?

- Mobil telefonların 3 km məsafədə işləmə prinsipi sistemləridir.
- 0,5 km məsafəyə informasiyanın verilməsi;
- 3 km məsafədə rabitənin verilmə prinsipi;
- Ərazinin müxtəlif zonalara bölünmə radiuslar prinsipidir 0,5-2km;
- 5 km radiusla məsafədə stansiyanın yerləşdirilməsi;

347 Elektrik transpartyorları və onların maqnit sahələri hansılardır?

- 0-100 qers tezlik diapozonda işləyənlər.
- 100-500 qers tezlik,
- 5-500 qers tezlik,
- 0-1000 qers tezlik,
- 200-600 qers tezlik,

348 İnsan orqanizminə zərər törədici, məişət və ofis elektron texnikaları hansılardır?

- Ütülər, fotoaparətlər, fenlər, kserokslar, deşik açan təmir cihazları və sairə.
- Tikiş maşınları, mobil telefonları və kosmetikada istifadə olunan elektrik cihazları;
- Yüksək gərginlikli elektrik keçirici hava şəbəkələri;
- Tozsooran, ütülər, fəkslər, mikserlər, kompyutorlar;
- Paltar yuyan maşınlar, soyuducu və kinokameralar.

349 Məişətdə elektromaqnit sahəsinin texnogen mənbələri hansıdır?

- Maqnitofonlar, televizorlar və aşkaredici radiolokator stansiyaları.
- Mobil infrastrukturanı çətdirən stansiyalar;
- Elektrik şəbəkəsində mövcud nəqliyyat və onun infrastrukturası;
- Yaşayış və ictimai binalarında elektrik şəbəkəsi;
- Ən yüksək tezlikli şüalandıran sobalar və kompyutorlar;

350 Elektromaqnit sahəsinin texnogen mənbələri hansıdır?

- Elektrik enerjisinin paylanması sistemidir.
- Elektrik enerjisinin istehsalı sistemidir;
- Elektrik enerjisinin istehsalı, verilməsi və paylanma sistemidir;
- Elektrotexnikanın ev və ofis şəraitlərində mövcud sistemləridir.
- Elektrik enerjisinin verilməsi sistemləridir;

351 Yer elektrik sahəsinin gərginliyi və onun ölçü vahidləri hansılardır?

- Yerin səthində ildırım xəttində 100-400 V/m diapazonda.
- Yerin Üzərində izafi təzyiqin qiyməti 100-200 V/m diapazonda;
- Qapalı məsələlərdə 50-100 V/m diapazonda;
- Açıq ərazidə 100-dən 500V/m diapozonda;
- Şimşək əmələ gələn dumanlı gündə yerin üzərinə 100-300 V/m diapazonda;

352 Elektromaqnit sahəsinin təbii mənbələri hansılardır?

- Günəşdən gələn elektromaqnit sahəsidir.
- Kosmik mənbələrdən ayrılan, yerə təsir edən dalğa sahələridir.
- Onlara radio dalğaları yaradan sahələr aiddir.
- Onlara torpaq örtüyünün sabit elektrik sahəsi daxildir.
- Qallaktikadan gələn radioməlumatlar sahəsidir.

353 Elektromaqnit sahəsinin kriteriya mənbələri hansılardır?

- Maqnit titrəişlərinin dəyişərək aşağı düşməsi nəticəsində əmələ gəlir.
- Maqnit titrəişlərinin dalğalarının uzunluğudur.
- Elektrik titrəişlərinin dalğalarının uzunluğudur.
- Elektromaqnit titrəişlərinin tezlikləridir.
- Elektrik titrəişlərinin müntəzəm aşağı düşməsindən əmələ gəlir.

354 Elektromaqnit sahəsinin əmələ gəlmə kriteriyaları hansılardır?

- İnsanlara təsir göstərən elektromaqnit sahəsinin xarakteridir.
- Maqnit sahəsinin intensivliyini yüksəldən kriteriyalardır.
- Elektrik sahəsinin intensivliyini yaradan kriteriyalardır.
- Elektromaqnit sahəsinin əmələ gətirən mənbə kriteriyalarıdır.
- Elektromaqnit sahəsi yaradan dozalar kriteriyasıdır.

355 Maqnit sahəsi nədir?

- Dəyişən maqnit sahəsi olub, dəyişən cərəyan tərəfindən əmələ gəlir.
- Sabit maqnit sahəsi olub, keçiricilər tərəfində yaradılır.
- Elektromaqnit yükü olaraq, güc şəbəkəsinin hərəkəti zamanı baş verir.
- Fərdi elektromaqnit sahəsi olub, güc şəbəkəsinin qapalı dövryyəsinin formasıdır.
- Sabit maqnit sahəsi olub, sabit cərəyan tərəfindən baş verir.

356 Elektrik sahəsi necə təsvir olunur?

- Elektrik sahəsi – sabit maqnit sahəsi sayılır.
- Elektrik sahəsi, elektrik yüklərinin hərəkəti deməkdir.
- Elektrik sahəsi güc şəbəkəsinin qapanma xəttidir.
- Elektrik sahəsi elektromaqnit sahəsinin fərdi formasıdır.
- Elektrik sahəsi – dəyişən maqnit sahəsidir.

357 Yanğın əleyhinə su təchizatı neçə cür olur?

- 5
- 1
- 3
- 4
- 2

358 Azərbaycan Respublikasında Yanğından Mühafizə İdarəsi və Hərbişdirilmiş Yanğın Dəstələri hansı Nazirliyə tabedir?

- Hərbi Nazirliyə;
- Səhiyyə Nazirliyinə;
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə;
- Təhsil Nazirliyinə;
- İqtisadi İnkişaf Nazirliyinə;

359 Yanğını bilavasitə çəndə söndürmək üçün hansı yanğın söndürücülərdən istifadə edilir?

təcridedici od söndürücü vasitələrlə;

- hava mexaniki və kimyəvi köpüklərdən;
sudan;
təcridedici odsöndürücülərdən;
soyuducu od söndürmə vasitələrində;

360 Yanğının qarşısının alınması üçün kabel xətləri harada yerləşdirilməlidir?

- yerin üstündə;
yerin altında;
keçiddə;
ölçü cihazının ətrafında;
neft çəninin yanında;

361 Müəssisələrdə neft məhsullarını harada saxlamaq olar?

- yer üstü qapalı hovuzda;
yeraltı dəmir-beton və ya yerüstü polad çənlərdə;
yerüstü açıq hovuzlarda;
yerüstü çənlərdə;
yerüstü ağzı açıq qablarda;

362 Neft məhsulları asan alovlanan və yanan mayelər olduğu üçün harda saxlanmalıdır?

- yerüstü ağzı açıq qablarda;
çənlərdə və talalarda;
hovuzlarda;
açıq havada;
quyularda;

363 Yerdən və ya döşəmə səviyyəsindən aparılan naqıl və kabellər hansı borularda yerləşdirilməlidir?

- alüminium borularda;
saxsı borularda;
plastmas borularda;
mis borularda;
polad borularda;

364 Asan alovlanan və yanan mayelər tikinti meydançasında necə saxlanmalıdır?

- xüsusi odadavamlı binalarda, taxtadan hazırlanmış ağzı bağlı tavada;
xüsusi odadavamlı binada, ağzı açıq metal tavada;
xüsusi çətinlanan binalarda ağzı açıq tavada;
xüsusi odadavamlı binada, kip bağlanmış metal tavada;
odadavamlılıq dərəcəli binalarda, taxtadan hazırlanmış ağzı bağlı tavada;

365 İşçilərin icra layihələrində açıq odun tətbiqi ilə əlaqədar olan işlər məsələn, qaynaq, lehimləmə işləri və yanğın təhlükəli materialların yerləşdirilməsi üzrə tədbirlər hansı rəhbərlik tərəfindən razılaşdırılmalıdır?

- əməyin mühafizəsi mühəndisi tərəfindən;
həmkarlar təşkilatı tərəfindən;
sex rəisi tərəfindən;
müəssisənin rəhbərliyi tərəfindən;
əhalinin Sosial Mühafizə Nazirliyi tərəfindən;

366 Yanğın zamanı adamların bina və qurğulardan köçürülməsi üçün əsasən neçə tələb qoyulmuşdur?

5

6

4

367 köçürülmə yollarındaki qapı və keçidlərin hündürlüyü neçə metrdən az olmamalıdır?

5

3

1

2

4

368 köçürülmə çıxışları arasındakı məsafə nə qədər olmalıdır?1

binanın hündürlüyünə çox olmalıdır;

binanın hündürlüyünə bərabər olmalıdır

binanın enindən az olmalıdır;

binanın enindən az olmamalıdır;

binanın hündürlüyünə az olmalıdır;

369 Yanğın zamanı adamların bina və qurğulardan xilas edilməsi hansı yoldan təşkil olunur?

təhlükəli yollardan;

dəmir yolundan;

avtomobil yolundan

köçürülmə çıxışından;

keçid yolundan;

370 Binanın ən azı neçə köçürülmə çıxış yolu olmalıdır?

5

3

1

2

4

371 Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və köçürülmə çıxışlarına gedən yollar necə adlanır?

keçid yolları;

təhlükəsiz yollar;

təhlükəli yollar;

köçürülmə yolları;

nəqliyyat yolları;

372 İnşaat norma və qaydalarına əsasən köçürülmə çıxışlarında əsasən neçə qapı olmalıdır?

5

1

2

3

4

373 Binalar odadavamlılıq dərəcəsinə görə neçə cür olur?

1

7

3

2

374 Odadavamlılıq həddi nə ilə ölçülür?

- qramla;
- kq-la;
- m³-la;
- saat və ya dəqiqə ilə;
- m²-ilə;

375 Od və ya yüksək temperaturun təsirindən alovlanmayan, közərməyən materiallar necə adlanır?

- asan alovlanan materiallar;
- yanan materiallar;
- çətinlanan materiallar;
- yanmayan materiallar;
- çətinliklə alovlanan materiallar;

376 Hansı materiallar qızdırıldıqda yanmır?

- qeyri-üzvi maddələr;
- mərmərdən hazırlanan materiallar;
- metallar;
- üzvi və qeyri-üzvi maddələrin kombinasiyasından yaradılan materiallar;
- üzvi maaddələrdən olan materiallar;

377 Hansı materiallar qızdırıldıqda alovlanır, közərir və yanır?

- yaş materiallar;
- yanmayan materiallar;
- qeyri-üzvi maddələr;
- üzvi maddələr;
- çətin yanan materiallar;

378 Yanğına qarşı ekranların səmərəliliyi nə vaxt artır?

- yükdaşıma qabiliyyətini itirməsi;
- səthlər su ilə soyudulduqda;
- istilik müqaviməti az olduqda;
- istilik müqaviməti çox olduqda;
- odadavamlılıq həddi az olduqda;

379 Yanğına qarşı ekranlar əsasən neçə cürdür?

- 5
- 2
- 4
- 3
- 6

380 Yanğının yayılmasını məhdudlaşdıran qurğular necə adlanır?

- yanğına qarşı örtüklər;
- yanğına qarşı maneə;
- yanğına qarşı zonalar;
- yanğına qarşı ekranlar;
- yanğına qarşı istilik udan ekranlar;

381 Yanğının əmələ gəlməsinə və yayılmasına qarşı görülən tədbirlər necə adlanır?

- yanğın profilaktikası;
- telefon rabitəsi;
- yanğın rabitəsi;
- yanğının temperatur rejimi;
- yanğın təhlükəsizliyi tədbirləri;

382 Yanğın zamanı istifadə edilən avtomatik xəbərdaredicilər harada yerləşdirilir?

- pilləkən qəfəslərində;
- obyektin ərazisində;
- dəhlizlərdə 0,9 sm hündürlükdə;
- tavandan və döşəmədən 6-8 m hündürlükdə;
- xüsusi divar oyuqlarında;

383 Yanğın zamanı xəbər vermək üçün ən etibarlı rabitə növü hansıdır?

- istilik xəbərdarediciləri;
- işıq xəbərdarediciləri;
- düyməli xəbərdarediciləri;
- telefon rabitəsi;
- tüstü xəbərdarediciləri;

384 Təyinatına görə yanğın rabitəsi neçə növə bölünür?

- 6
- 4
- 2
- 3
- 5

385 Tüstü xəbərdarediciləri hansı otaqda qoyula bilər?

- temperaturu 18°S, nisbi nəmliyi 60% olan otaqlara;
- temperaturu 25°S nisbi nəmliyi 75% olan otaqlara;
- temperaturu 20°S və nisbi nəmliyi 85% olan otaqlara;
- temperaturu 30-60°S və nisbi nəmliyi 80%-ə qədər olan otaqlara;
- temperaturu 65°S, nisbi nəmliyi 80% olan otaqlara;

386 İstilik xəbərdarediciləri nə vaxt işə düşür?

- mühitin temperaturu 29°S olduqda;
- mühitin temperaturu yüksələrək müəyyən həddə (30-120°S) çatmadıqda;
- mühitin temperaturu 20-120°S-dən aşağı düşdükcə;
- mühitin temperaturu yüksələrək müəyyən həddə (30-120°S) çatdıqda;
- mühitin temperaturu 28°S olduqda;

387 Avtomatik xəbərdaredicilər hissiyat elementinin növünə görə neçə yerə bölünür?

- 6
- 2
- 3
- 4
- 5

388 Əl ilə işə salınan xəbərdarediciləri işə salmaq üçün nə etmək lazımdır?

- xəbərdaredici düyməni basmaq lazımdır
- xəbərdaredici düyməni qapatmaq lazımdır
- xəbərdaredici düyməni basmaq lazımdır

- xəbərdaredici düyməni itələmək lazımdır
xəbərdaredici düyməni itələmək, sonra qapatmaq lazımdır

389 Elektrik-yanğın siqnalizasiya sistemi hansı cərəyanla işləyir?

- 30 V gərginliyində sabit cərəyanla
- 50 V gərginliyində sabit cərəyanla
- 24 və ya 48 V gərginliyində dəyişən cərəyanla
- 24 və ya 48 V gərginliyində sabit cərəyanla
- 50 V gərginliyində dəyişən cərəyanla

390 Keşikçi-yanğın siqnalizasiyası harada tətbiq edilir?

- küçələrdə;
- keçidlərdə;
- meşələrdə;
- qiymətli material anbarlarında, müəssisələrdə və yaşayış mənzillərində;
- mağazalarda;

391 Yanğın siqnalizasiya qurğuları neçə qrupa bölünür?

- 1
- 4
- 3
- 2
- 5

392 Avtomat yanğın siqnalizasiyası qurğusu (AYSQ) harada istifadə edilir?

- A kateqoriyalı obyektlərdə, su xətlərində su quruduqda (su olmadıqda);
- yanğınlar tam söndürüldükdən sonra;
- meşələrdə yanğın baş verdikdə;
- A,B,V kateqoriyalı istehsalatlarda, anbarlarda, ticarət müəssisələrində, teatr-tamaşa binalarında və s. yanğın baş verdikdə;
- qaz boruları qaz buraxdıqda;

393 Yüksək yanğın təhlükəli binalar və qurğular, ərazinin hansı tərəfində tikilir?

- sanitar-mühafizə zonasına yaxın;
- küləyin əks istiqamətində;
- ərazinin külək tutan tərəfində;
- ərazinin külək tutmayan tərəfində;
- ərazinin sanitar mühafizə zonasında;

394 Sənaye müəssisələrinin ərazisində istehsalat binaları nəyə əsasən qruplaşdırılır?

- fəhlələrin sayına əsasən;
- yanma temperaturuna əsasən;
- məhsuldarlığa görə;
- yanğın-partlayış təhlükəsinin eyniliyinə görə;
- avadanlıqların yerləşməsinə görə;

395 Sənaye müəssisələri və yaşayış binaları layihələndirildikdə baş planda yanğınla əlaqədar olaraq nə nəzərə alınmalıdır?

- alovlanmanın sıxlıq hədləri nəzərə alınmalıdır;
- öz-özünə alovlanma temperaturu nəzərə alınmalıdır;
- yanğınların davamiyyəti nəzərə alınmalıdır;
- yanğın-partlayış təhlükələri və mümkün yanğınların söndürülmə şəraiti nəzərə alınmalıdır;

natamam yanma;

396 Real yangınlarda standart temperatur rejimi nəyə əsasən təyin edilir?

- yanğın zamanı yaranan təzyiqə əsasən;
- yanğın zamanı ayrılan tüstü qazlarına əsasən;
- yanğının davamiyyətinə əsasən;
- yangınlarda qeydə alınmış temperaturlara əsasən;
- yanğının yayılma sürətinə əsasən;

397 Yangının insanlara zərərli təsir dərəcəsi nədən asılıdır?

- mühitdə tüstü qazları olduqda;
- yanğın zamanı tam yanma prosesi getdikdə;
- yanğının açıq havada baş verməsindən;
- yanğının bilavasitə davam etmə müddətindən;
- yanma zamanı adamları yangın zonasından vaxtında çıxartmadıqda;

398 Yangının yayılmasının neçə növü var?

- 1
- 4
- 3
- 2
- 5

399 Yangın baş verdikdə binalarda yangının yayılmasına səbəb nədir?

- Yanmanın açıq havada baş verməsi;
- Yanma zamanı tam yanma prosesinin getməməsi;
- Ayrılmış şüa enerjisinin qızmar hava və yanma məhsulları ilə yuxarı qalxması və əşyaları qızdırması;
- yanma zamanı küllü miqdarda ayrılan istiliyin əsas hissəsinin (97-981) alovdan şüa enerjisi halında ətraf mühitə yayılaraq binadan konstruksiyaları;
- Yangın olan hissənin tüstü qazları ilə əhatə olunması;

400 Q1ş fəslində çox vaxt yangın və partlayışların baş verməsinə səbəb nədir?

- azot qazının havada yüksək miqdarda olması;
- karbon qazının yüksək qatılığı;
- cihazların saz olması;
- dəm qazının yüksək qatılığı
- yanma prosesinin tam getməməsi;

401 Maddi sərvətlərin məhv olması ilə nəticələnən, insanların həyatını, sağlamlığını təhlükə qarşısında qoyan və tənzimlənməsi mümkün olmayan proses necə adlanır?

- Öz-özünə yanma;
- Alışma;
- Alovlanma;
- Yangın;
- Öz-özünə alovlanma;

402 Mikrobioloji impulslar hansı maddələrdə yangına səbəb ola bilər?

- bataqlıqda yetişən maddələrdə;
- qeyri-üzvi maddələrdə;
- üzvi və qeyri-üzvi maddələrdə;
- yalnız mikroorqanizmlər üçün qida mənbəyi olan maddələrdə üzvi maddələrdə;
- suda yetişən maddələrdə;

403 Kimyəvi impulsların əmələ gəlməsinə səbəb nədir?

- birləşmə reaksiyaları;
- aşağı temperaturlarda gedən reaksiyalar;
- əvəzetmə reaksiyaları;
- bəzi kimyəvi maddələrin havadakı oksigenlə, su və digər maddələrlə qarşılıqlı təsirindən yaranan ekzotermik reaksiyalar;
- oksigen mühiti olmadan gedən reaksiyalar;

404 Qığılıcımların təsirindən yanğının əmələ gəlməsinin qarşısını almaq üçün hansı qurğulardan istifadə edilməlidir?

- qoruyuculardan;
- təzyiq ölçən qurğulardan;
- temperatur ölçən qurğulardan;
- qığılıcımlı tutan və ya söndürən qurğulardan;
- avtomatik söndürücülərdən;

405 OP-10 A tipli əl odsöndürücülərinin həcmi neçə litrdir?

- 18
- 12
- 5
- 10
- 15

406 Karbon qazı ilə işləyən əl odsöndürücüsünü partlamaqdan qorumaq üçün onun həcmi neçə faiz maye karbonla doldurmaq lazımdır?

- .9
- .8
- .7
- .75
- .85

407 Karbon qazı ilə işləyən əl odsöndürücü balonda karbon qazı neçə MPa təzyiq altında olur?

- 8 MPa
- 6 MPa
- 5 MPa
- 9 MPa
- 7 MPa

408 Karbon qazı ilə işləyən odsöndürücülər nə vaxt istifadə edilir?

- neft məhsullarında yanğınları söndürmək üçün;
- nəqliyyat vasitələrində və müxtəlif maddə və mühərriklərdə baş verən yanğınları söndürmək üçün;
- sənaye müəssisələrində yanğınları söndürmək üçün;
- yaşayış məntəqələrində yanğınları söndürmək üçün;
- meşə yanğınları zamanı;

409 Hava-köpük odsöndürücüsünü işə salmaq üçün nə etmək lazımdır?

- işəsalma dəstəyini sola əymək;
- işəsalma dəstəyini aşağı sıxmaq;
- işəsalma dəstəyini yuxarı qaldırmaq;
- işəsalma dəstəyini yuxarı sıxmaq;
- işəsalma dəstəyini sağa əymək;

410 Hava-köpüklə işləyən odsöndürücülərin atımı nədən ibarətdir?

- sulfat turşusundan;
- ПЮ-1 markalı köpükləndiricinin 6%-li sulu məhlulundan;
- sulfidlər;
- bian kökü şirəsindən;
- sudan;

411 Kimyəvi köpüklə işləyən əl odsöndürücülərində işçi təzyiq nə qədər olmalıdır?

- 0,8 MPa
- 0,5 MPa
- 0,4 Mpa
- 0,7 MPa
- 0,6 MPa

412 Odsöndürücünü işə salmaq üçün üstündəki dəstəyi neçə dərəcə çevirib balonu başı aşağı tutmaq lazımdır?

- 195 dərəcə
- 200 dərəcə
- 170 dərəcə
- 190 dərəcə
- 180dərəcə

413 Sənayedə içərisi kimyəvi köpüklə doldurulmuş odsöndürücülər hansılardır?

- OB П-5;
- OY-5 MM;
- OXII-10, OII-9MM, OII-M tipli odsöndürücülər;
- OXII-10 tipli odsöndürücülər;
- OY-2;

414 Əl odsöndürücüləri odsöndürücü vasitəsinin növünə görə neçə növ olur?

- 3
- 4
- 6
- 7
- 5

415 Yanğının ilk mərhələsində onu söndürmək üçün nədən istifadə edilir?

- sudan;
- bərk karbondan;
- əl odsöndürücüləri;
- izoləedici əl odsöndürücülərindən;
- kimyəvi köpükdən;

416 Bərk, maye, qaz maddələrini söndürmək üçün hansı izoləedici odsöndürən vasitələr istifadə edilir?

- su buxarı;
- yanmayan dənəvi maddələr;
- mexaniki köpük;
- kimyəvi ovuntu və tozlar;
- karbon-4 oksid;

417 Köpük hansı odsöndürücü vasitələrə aiddir?

yanma reaksiyasını kimyəvi tormozlayan odsöndürücü maddələrə;
yanma zonasının mühitinə qarışan odsöndürən maddələrə;
bərk karbonla odsöndürücü maddələrə;

- izoləedici odsöndürən vasitələrə;
- soyuducu odsöndürücü maddələrə;

418 Nə üçün su ilə gərginlik altındakı elektrik qurğularını söndürmək olmaz?

əmələ gələn su buxarının havanın yanan maddə ilə təmasını çətinləşdirdiyi üçün;
suyun buxara çevrilərək oksigenin qatılığını aşağı saldığı üçün;
suyun donma xassəsi olduğu üçün;

- suyun elektrik keçiricilik qabiliyyəti olduğu üçün;
- yanar maddənin səthini isladaraq soyutduğu üçün;

419 Su ilə yaxşı islanmayan (pambıq, torf) maddələri söndürmək üçün onun tərkibinə nə qatmaq lazımdır?

qum;
qeyri-üzvi maddələr;
üzvi maddələr;

- xüsusi isladıcılar;
- torpaq;

420 Hansı od söndürən vasitə yanan maddələrin səthini isladaraq soyudur, havanın yanan maddə ilə təmasını çətinləşdirir və yanma zonasında oksigenin qatılığını xeyli azaldır?

Kimyəvi ingibitor;
Keçə, asbest;
Karbon qazı;

- Su;
- Torpaq, qumkimyəvi köpük;

421 Ən geniş yayılmış odsöndürücü maddə hansıdır?

yanma reaksiyasını kimyəvi tormozlayan vasitələr;
izoləedici vasitələr;
kimyəvi köpük;

- Su;
- karbon-4 oksid;

422 Yangın şəraitində yanma neçə üsulla ləğv edilə bilər?

6
4
2
● 3
5

423 Yangın söndürmək üçün su xətləri təzyiqə görə neçə cür olur?

1
5
3
● 2
4

424 Qaz-buxar hava qarışıqlarının yangın (partlayış) təhlükəsi nə ilə xarakterizə olunur?

adiabatik yanma xassəsinə görə;
Alovun su ilə söndürülməsi;

Yüksək temperatur və küləyin sürəti ilə;

- öz-özünə alovlanma və yanma temperatur hədləri ilə;
alışma temperaturuna görə;

425 Hansı qızma temperaturu qaz-hava qarışığının detonasiya həddinə çatdırır?

təzyiqin artırılması;

qaz-hava qarışığının tərkibinin qeyrimüəyyənliyi;

qaz-hava qarışığının qızma temperaturunun qeyrimüəyyənliyi;

- Maksimum qızma temperaturu;
təzyiqin azaldılması;

426 Detonasiya ilə yanma zamanı alovun yayılma sürəti nə qədər olur?

5000-3000 m/san;

4000-5000 m/san;

500-600 m/san;

- 100-300 m/san;
100-500 m/san;

427 Ən böyük dağıntını hansı yanma prosesi verir?

qarışığın yandırılması;

adiabatik yanma;

qapalı həcmdə yanma;

- detonasiya ilə yanma;
qaz-hava, buxar hava qarışığının yanması;

428 Nə üçün bina daxilində qaz-hava qarışığının partlayışında binaların mərkəzində sütunlar bütöv qalır, xarici divarlar isə dağılır?

temperatur aşağı düşür;

təzyiq bərabər yayılmır;

təzyiq bərabər yayılır;

- çünki qapalı həcmdə qaz-hava qarışığı mərkəzdən yandıqda təzyiq zəif olur, qabın divarları yanında qarışığın son hissəsi yandıqda isə təzyiq birdən-birə yüksəlir;
temperatur yuxarı qalxır;

429 Yanma temperaturu nədir?

öz-özünə alovlanma temperaturu;

ərimə temperaturu;

qaynama temperaturu;

- Qaz-hava qarışığının adiabatik yanmasında reaksiya məhsullarının temperaturu;
alışma temperaturu;

430 Qazların əksəriyyəti üçün yanma temperaturu hansı həddə olur?

1500-1550°C;

500-800°C;

100-2500°C;

- 1600-2000°C;
800-1500°C;

431 Adiabatik yanma nədir?

qaz-hava, buxar-hava qarışıqlarının yanması

qapalı həcmdə yanma

partlayışla nəticələnən yanmalar

- yanan məhsulların kimyəvi enerjisinin tamamilə reaksiya məhsullarının qızmasına sərf olunması detonasiya ilə yanma

432 Partlayış nədir?

- açıq havada soyuq halda olan yanma;
- alovun sürətinin saniyədə yüz metrə qədər artması; adiabatik yanma; normal şəraitdə qaz-hava qarışığının yanması; detonasiya ilə yanma;

433 Qaz-hava qarışığında alovun normal sürəti atmosfer təzyiqində və otaq temperaturunda nə qədər olmalıdır?

- 14-19 m/san;
- 0,3-15 m/san;
- 5-10 m/san;
- 0,1-5 m/san;
- 13-14 m/san;

434 Alovun ön cəbhəsi hansı formada ola bilər?

- dalğavari şəkildə;
- kürə və ya yastı formada; düz xətt formasında; trapes şəkilli; üçbucaq formasında;

435 Yanmanın vacib xüsusiyyəti nədir?

- qarışığın yandırılması;
- yanma prosesinin intensivliyi; qapalı həcmdə yanma; adiabatik yanma; detonasiya ilə yanma;

436 Alovun ön cəbhəsi nədir?

- detonasiya ilə yanma;
- qarışıq qızan və kimyəvi reaksiyaya gedən kiçik zona; adiabatik yanma; qapalı həcmdə yanma; qaz-hava, buxar-hava qarışığının yanması;

437 Yanma prosesinin intensivliyi nədir?

- yanar qazların qapalı həcmdə yanması;
- yanar qarışığın təbəqələrlə yanması zamanı yanma zonasının fəzada hərəkət edərək ətraf mühitə yayılması; su mühitində yanarsa; dayanıqlı alovla yanma; yanar sistemin olduqdan müəyyən sürətlə çıxması;

438 Qaz-hava, buxar-hava qarışıqlarının yanması nə vaxt partlayış verə bilər?

- elektrik cərəyanı qazdan keçdikdə; yanar sistem olduqdan müəyyən sürətlə çıxarsa; dayanıqlı alovla yanarsa; su mühitində yanarsa;
- açıq havada soyuq halda olan yanar qarışığa istilik impulsu verilərsə;

439 Su, havanın oksigeni və ya bir-biri ilə qarşılıqlı təsirdən yalnız partlaya bilən istehsalatlar hansı kateqoriyaya aiddir?

- D
- B
- E
- A
- Q

440 E kateqoriyasına hansı yanğın təhlükəli istehsalatlar aid edilir?

- yalnız partlayış təhlükəli istehsalatlar;
- yanğın-partlayış təhlükəli istehsalatlar;
- alışma temperaturu 610S-dən böyük olan mayelər tətbiq edilən istehsalatlar;
- alışma temperaturu 280S-dən kiçik olan mayelərin işlədildiyi istehsalatlar;
- yanğın təhlükəli istehsalatlar;

441 D kateqoriyasına hansı yanğın təhlükəli istehsalatlar aiddir?

- yanmayan maddə və materialları soyuq halda tətbiq edən istehsalatlar;
- alışma temperaturu 280S-dən kiçik olan mayelərin işlədildiyi istehsalatlar.
- yanmayan maddə və materialları qızmış közərməmiş və ya əridilmiş halda tətbiq edən istehsalatlar;
- yalnız partlayış təhlükəli istehsalatlar;
- alışma temperaturu 28-610S olan mayeləri tətbiq edən istehsalatlar;

442 Q kateqoriyasına hansı yanğın təhlükəli istehsalatlar aiddir?

- Közərmə vəziyyətinə gətirilmiş, əridilmiş və yanmayan materiallarla fəaliyyət göstərən istehsalat obyektləri;
- alışma temperaturu 28-610 S olan mayeləri tətbiq edən istehsalatlar.
- yalnız partlayış təhlükəli istehsalatlar;
- yanmayan maddə və materialları soyuq halda tətbiq edən istehsalatlar;
- alışma temperaturu 280S-dən kiçik olan mayelərin işlədildiyi istehsalatlar;

443 V kateqoriyasına alışma temperaturun neçə dərəcə selsidən böyük olan mayeləri tətbiq edən istehsalatlar aid edilir?

- 61°C;
- 28-60°C;
- 30° C;
- 70° C;
- 28° C;

444 Yanğın təhlükəli istehsalatlara hansı kateqoriyalar aid edilir?

- V, Q, D;
- B, E, D;
- B, E, K;
- A, D, E;
- E, K, S;

445 Alışma temperaturu neçə dərəcə olan mayelərin tətbiq edildiyi istehsalatlar B – kateqoriyasına aid edilir?

- 28-61°S;
- 70-75°S;
- 30-45°S;
- 10-15°S;
- 62-70°S;

446 Alışma temperaturu neçə dərəcədən aşağı olan mayelərin tətbiq edildiyi istehsalatlar A – kateqoriyasına aid edilir?

- 32°S-dən aşağı;
- 10°S-dən aşağı;
- 26°S-dən aşağı;
- 28°S-dən aşağı;
- 20°S-dən aşağı;

447 Yanğın-partlayış təhlükəli istehsalatlar hansı kateqoriyaya aiddir?

- E, D;
- Q, E;
- V, K;
- A, B;
- D, C;

448 Aşağıdakı hansı qazlar ilə yanğıni söndürmək olmaz?

- Su buxarı;
- Karbon qazı;
- Azot;
- Dəm qazı;
- Tüstü qazları;

449 Maddələr xassələri və emal şəraitinə görə neçə kateqoriyaya bölünür?

- 2
- 7
- 5
- 6
- 3

450 Yanğın və partlayış təhlükəli obyektlərdə təmirlə əlaqədar qaynaq işlərin aparılması üçün kimdən icazə alınmalıdır?

- Sex rəisindən;
- Həmkarlar təşkilatından;
- dövlətdəğ texniki nəzarət komitəsindən;
- Müdiriyyətdən və yanğından mühafizə idarəsindən;
- Təhlükəsizlik texnikası üzrə mühəndisdən;

451 Mənbədə yanğının əmələ gəlməsi üçün hansı tədbirlər görülür?

- həmin mənbələri qurğuların arasında yerləşdirmək;
- həmin mənbələri su ilə təmin etmək;
- həmin mənbələri yanar buxar, qaz və tozlardan izolyasiya etməmək;
- həmin mənbələri yanar buxar, qaz və tozlardan izolyasiya etmək, yəni açıq meydançalarda yerləşdirmək;
- həmin mənbələri karbon qazı ilə təmin etmək;

452 Sürtünmə və zərbə zamanı əmələ gələn qılgıcım neçə saniyə müddətində qaz-hava qarışığını alovlandırma bilər?

- 1-4
- 5-6
- 1-2
- 2-3
- 7-8

453 Neçə dərəcə temperaturda bütün yanar maddə və materiallar alovlanı bilər?

- 1600-1800°S
- 100-160°S
- 700-1600°S
- 400-500°S
- 1500-1600°S

454 Alovlanmanın temperatur həddi nədir?

- yanan maddənin elə temperaturudur ki, yanan maddə asan alovlanır;
- yanan maddənin elə temperaturudur ki, maddə öz-özünə yanır;
- yanar maddənin elə temperaturlarıdır (aşağı və yuxarı) ki, həmin temperaturlarda, onun doymuş buxarları alovlanmış aşağı və yuxarı qatılıq hədlərinə uyğun olan, qatılıqlar əmələ gətirir;
- yanar maddənin elə temperaturudur ki, maddə öz-özünə alovlanır;
- yanan maddənin elə temperaturudur ki, maddə öz-özünə alışır;

455 Yanma nə vaxt alovlanı bilər?

- yanar maddənin alovlanma temperaturunda;
- yanar maddə öz-özünə alovlandıqda;
- maye öz-özünə yandıqda;
- alovlanma impulsu ilə verilən enerji yanma reaksiyası üçün kifayət etdikdə;
- yanar maddənin alışma temperaturunda;

456 Maye buxarlarının alovlanma (partlayış) qabiliyyəti daha nə ilə xarakterizə olunur?

- öz-özünə alovlanma temperaturu ilə;
- öz-özünə yanma ilə;
- alışma temperaturu ilə;
- alovlanmanın (partlayışın) temperatur hədləri ilə;
- alovlanma temperaturu ilə;

457 Partlayışın diapazonu nədir?

- alovlanma impulslar;
- partlayışın təzyiqi;
- partlayışın temperaturu;
- partlayışın aşağı və yuxarı hədləri arasındakı interval;
- alovlanmanın temperatur həddi;

458 Partlayışın yuxarı həddi nəyə deyilir?

- partlayışın aşağı və yuxarı hədləri arasındakı intervalına;
- partlayışı mümkün olmayan ən kiçik qatılığına;
- partlayışı mümkün olan ən kiçik qatılığına;
- qaz, buxar və tozların hava ilə qarışığında onların partlayışı mümkün olan ən böyük qatılığına;
- partlayışı mümkün olmayan ən böyük qatılığına;

459 Partlayışın aşağı həddi nədir?

- partlayışının aşağı və yuxarı hədləri arasındakı interval;
- partlayışının mümkün olmayan ən kiçik həddi;
- partlayışının mümkün olan ən böyük həddi;
- interval qaz, buxar və ya tozların hava ilə qarışığında onların partlayışı mümkün olan ən kiçik həddi;
- partlayışının mümkün olmayan ən böyük həddi;

460 Kimyəvi maddə və qarışıqlar öz-özünə yanma qabiliyyətinə görə neçə qrupa bölünür?

- 4
- 2
- 3
- 5

461 Öz-özünə yanma qabiliyyətli maddələr neçə qrupa bölünür?

- 6
- 7
- 3
- 4
- 5

462 Öz-özünə yanma prosesi neçə dərəcə selsdən başlaya bilər?

- 35-40°S
- 20-30°S
- 15-25°S
- 10-20°S
- 30-35°S

463 Öz-özünə alovlanma temperaturuna görə yanar maddələr neçə qrupa bölünür?

- 5
- 4
- 3
- 2
- 1

464 Alovlanma temperaturu nədir?

- od təsir etdikdə yanır və yenidən sönmür;
- yanan maddəni bütövlüklə qızdırdıqda öz-özünə alovlanır;
- maddəni qızdırdıqda yanmır;
- maddənin elə minimal temperaturudur ki, bu temperaturda ona od mənbəyi təsir etdikdə alovlanaraq dayanıqlı yanır;
- istilik qüvvəsi təsir etmədən belə öz-özünə yanır;

465 Yanan mayelərdə mayələrin alışma temperaturu yanma temperaturundan neçə dərəcə yuxarıdır?

- 40°S
- 25°S
- 35°S
- 45°S
- 30°S

466 Asan alışan mayelərdə alışma temperaturu neçə dərəcə yanma temperaturundan aşağıdır?

- 55°S
- 45°S
- 60°S
- 50°S
- 65°S

467 Mayələr alışma temperaturuna görə neçə sinfə bölünür?

- 6
- 4
- 3

- 2
- 5

468 Mayenin dayanıqlı yanması üçün hansı əməliyyatı etmək lazımdır?

yanan mayenin temperatur və təzyiqini aşağı salmaq lazımdır;
yanan mayenin təzyiqini qaldırmaq lazımdır;
yanan mayeni temperaturunu aşağı salmaq lazımdır;

- yanan mayeni alışma temperaturundan bir qədər çox qızdırmaq lazımdır;
yanan mayenin təzyiqini aşağı salmaq lazımdır;

469 Alışma temperaturunda mayedə hansı hadisə baş verir?

mayedən ayrılan buxarlar alovlanır;
maye buxarlanır;
maye alışaraq yanır;

- mayenin səthindəki buxarlar alışaraq sönmür;
maye bərk hala keçir (donur);

470 Hansı temperatur mayələrin yanğın təhlükəsinin hesab olunur?

öz-özünə alovlanma və yanma temperaturları;
öz-özünə alovlanma temperaturu;
alovlanma temperaturu;

- alışma temperaturu;
öz-özünə yanma;

471 Alışma temperaturu nədir?

İstilik qüvvəsi təsir etmədən belə öz-özünə yanır;
Maddənin öz-özünə alovlanması üçün lazım olan minimal temperaturdur;
Maye alovlanaraq dayanıqlı yanır;

- Mayenin elə bir minimal temperaturudur ki, bu temperaturda onun səthində yaranmış buxar-hava qarışığında od mənbəyi təsir etdikdə o, qısa müddətə (5 saniyəyə qədər) alışa bilər;
Maddələr atmosfer təzyiqi və temperaturdan öz-özünə alovlanır;

472 Neçə dərəcə temperaturda pambıq parça alovlanır?

200-255°S
2350-245°S
230-240°S

- 270-300°S
250-270°S

473 Neçə dərəcə temperaturda ağacın kəpəyi alovlanır?

204°S
205°S
210°S

- 214°S
200°S

474 Öz-özünə alovlanma nə vaxt baş verir?

yanmanın tam getməməsi zamanı;
maddəyə verilən istiliyin yanma mühitinə çatmaması zamanı;
maddəyə verilən istiliklə mühitə ötürülən istilik arasında müvazinətin yaranmaması zamanı ;

- maddəyə verilən istiliklə mühitə ötürülən istilik arasında müvazinətin yaranması zamanı;
yanma mühitində oksigen çatışmaması zamanı;

475 Yanma prosesi neçə fazadan ibarətdir?

- 5
- 4
- 2
- 3
- 6

476 Dəm qazının qatılığı neçə faiz olduqda, şüurun itməsinə və ölümə səbəb olur?

- 0,3%-li
- 0,2%-li
- 0,1%-li
- 0,4%-li
- 0,35%-li

477 Maddələrin natamam yanmasına səbəb nədir?

- yanma zonasında azot qazı olduqda;
- yanma zonasında dəm qazı olduqda;
- yanma zonasında kifayət qədər və artıqlaması ilə oksigen olduqda;
- yanma zonasında oksigenin çatışmaması;
- yanma zonasında karbon qazı olduqda;

478 Maddələrin tam yanmasının səbəbi nədir?

- qazının olması azot qazının olması;
- yanma zonasında karbon qazının olması;
- yanma zonasında oksigenin çatışmaması;
- yanma zonasında kifayət qədər və artıqlaması ilə oksigenin olması;
- yanma zonasında karbon qazının olmaması;

479 Natamam yanma zamanı hansı qaz ayrılır?

- hidrogen (H₂);
- oksigen (O₂);
- karbon qazı (CO₂);
- dəm qazı (CO);
- azot qazı (N₂);

480 Şəraitdən asılı olaraq yanma neçə cür olur?

- 8
- 4
- 3
- 2
- 6

481 Oksigenin miqdarı neçə faiz olduqda yanma közərmə prosesinə keçir?

- 8% olduqda;
- 6% olduqda;
- 5-9% olduqda;
- 10-12% olduqda;
- 7% olduqda;

482 Havada oksigenin miqdarı neçə faiz olduqda maddələr yana bilir?

- 9% olduqda

- 7% olduqda
- 10-12% olduqda
- 14% olduqda
- 6% olduqda

483 Yanmanın baş verməsi üçün neçə amil vacibdir?

- 5
- 2
- 4
- 3
- 1

484 Heterogen yanma zamanı reaksiyanın sürəti saniyədə neçə metrə çatır?

- bir neçə yüz metr/san;
- yüz min metr/san;
- bir neçə metr/san;
- bir neçə min metr/san;
- bir metr/san;

485 Partlayışla yanma zamanı reaksiyanın sürəti saniyədə neçə metrə çatır?

- yüz min metr/san;
- bir neçə metr/san;
- bir neçə min metr/san;
- bir metr/san;
- bir neçə yüz metr/san;

486 Homogen yanma zamanı reaksiyanın sürəti saniyədə neçə metrə çatır?

- yüz min metr/san;
- bir neçə min metr/san;
- bir neçə yüz metr/san;
- bir neçə metr/san;
- bir metr/san;

487 Reaksiyanın sürətindən asılı olaraq yanma prosesi neçə formada gedə bilər?

- 6
- 4
- 2
- 3
- 5

488 Yanma prosesi nədir?

- istiliyin və işıq ayrılması ilə müşahidə olunan kimyəvi reaksiya;
- yalnız işıq ayrılması ilə müşahidə olunan kimyəvi reaksiya;
- yalnız istilik ayrılması ilə müşahidə olunan kimyəvi reaksiya;
- istilik və işıq ayrılması ilə müşahidə olunan iti sürətli kimyəvi reaksiya;
- istiliyin ayrılması ilə müşahidə olunan kimyəvi reaksiya;

489 Bərk üzvi maddələr yanarkən parçalanma zamanı nə alınır?

- azot;
- oksigen;
- karbon qazı;
- yanma qabiliyyətli buxar-qaz sistemi (uçucu hissə);

dəm qazı;

490 Mayelərin yanması zamanı hansı texnoloji proseslər partlayış təhlükəli hesab olunmur?

- mayelərin alışma temperaturundan yüksək temperatūra qədər qızdırılması;
- mayelər qızdırılmadıqda;
- mayelərin temperaturu alışma temperaturundan aşağı salındıqda;
- mayelər dondurulduqda;
- mayelərin qaynama nöqtəsindən aşağı temperatūra qədər qızdırıldıqda;

491 Yanar mayelərdə alışma temperaturunu xarakterizə edən əsas parametrlər nədir?

- mayelərin qaynama və donma nöqtəsi;
- mayelərin xüsusi çəkisi;
- mayelərin qaynama nöqtəsi;
- mayelərin yanğın təhlükəsi;
- mayelərin donma nöqtəsi;

492 Mayelərin yanma qabiliyyəti onların hansı xüsusiyyətlərindən asılıdır?

- ərimə və qaynama temperaturundan;
- ərimə temperaturundan;
- xüsusi çəkisindən;
- tərkibindən, temperaturundan və buxarlarının havadakı qatılığından;
- qaynama temperaturundan;

493 Hansı maddələr yanar tozların tərkibində olduqda partlayış təhlükəsinin qarşısını ala bilər?

- bərk maddələr;
- qaz halında olan maddələr;
- oksidləşdirici maddələr;
- inert maddələr;
- buxar halında olan maddələr;

494 Qaz-hava qarışıqlarının partlayışlarında təzyiq nə qədər olur?

- 65-70 kPa-dan çox olmur;
- 30-35 kPa-dan çox olmur;
- 45-65 kPa-dan çox olmur;
- 40-60 kPa-dan çox olmur;
- 20-25 kPa-dan çox olmur;

495 Öz-özünə alovlanma temperaturu 250°S -dən yüksək olan tozlar hansı yüksək partlayış təhlükəli sinfə aiddir?

- II və IV- yanğın və partlayış təhlükəli;
- II - partlayış təhlükəli;
- I -yüksək partlayış təhlükəli;
- IV- yanğın təhlükəli;
- III- yüksək yanğın təhlükəli;

496 Öz-özünə alovlanma temperaturu 250°S -yə qədər olan tozlar hansı yüksək partlayış təhlükəli sinfə aiddir?

- II və IV- yanğın və partlayış təhlükəli;
- I -yüksək partlayış təhlükəli;
- II -partlayış təhlükəli;
- III -yüksək yanğın təhlükəli;
- IV- yanğın təhlükəli;

497 Tozlar partlayış və alovlanma hədlərinə görə neçə sinfə bölünür?

- 6
- 5
- 3
- 4
- 2

498 Hansı tozlar partlayış təhlükəli qarışıqlar əmələ gətirə bilirlər?

- üzvi və qeyri-üzvi məişəli tozlar;
- qeyri-üzvi məişəli tozlar;
- avadanlıqların üzərinə çökmüş tozlar;
- havadan asılı vəziyyətdə olan tozlar – aerozollar;
- üzvi məişəli tozlar;

499 Hansı tozlar közərə və yana bilirlər?

- üzvi və qeyri-üzvi məişəli tozlar;
- üzvi məişəli tozlar;
- havadan asılı vəziyyətdə olan tozlar aerozollar;
- avadanlıqların üzərinə çökmüş tozlar-aerogillər;
- qeyri-üzvi məişəli tozlar;

500 Toz-hava qarışığının yanması və partlayışı hansı xassələrindən asılıdır?

- mayeləşmə xassələrindən;
- fiziki-kimyəvi xassələrindən;
- donma temperaturundan;
- adsorbsiya xassələrinə görə;
- sublimasiya etmə xassələrindən;